

1. First Direct sistemi fiziki şəxslərin fərdi ödəmələrinin hansı növündə tətbiq edilir? (Sürət 22.09.2015 13:29:19)

- internet vasitəsilə maliyyə xidməti
- √ ev telefonu ilə xidmət
- avtomatik kassa aparatları (bankomatlar) ilə ödənişlər
- satış nöqtəsində ödənişlər
- cavablar arasında doğru variant mövcud deyil

2. Elektron verilənlərin mühafizəsi sistemidir: (Sürət 22.09.2015 13:28:58)

- VAN
- TCP/IP
- SSL
- √ EVM
- CVV2/CVC2

3. Ödəniş üzrə verilənlərin ötürülməsi zamanı təhlükəsizlik protokolu hesab edilir: (Sürət 22.09.2015 13:28:39)

- VAN
- √ SSL
- EVM
- CVV2/CVC2
- TCP/IP

4. Virtual- mağazanın təhlükəsizlik kodu hansıdır? (Sürət 22.09.2015 13:28:21)

- EVM
- SSL
- VAN
- TCP/IP
- √ CVV2/CVC2

5. Online- mağaza anlayışına daha uyğun olan variantı seçin.

- √ Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.
- Online- mağaza satıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.
- Online- mağaza alıcının internet vasitəsi ilə satıcıdan əmtəəni aldığı məkandır.
- Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.
- Online- mağaza alıcının real vaxt zamanında, heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.

6. Elektron ticarət zamanı əsas ödəmə vasitəsi hansıdır?

- √ Kredit kart
- Elektron pul
- Nağd ödəmə
- Onlayn kart
- Debit kart

7. Elektron kommersionun inkişafını ləngidən əsas amil hansıdır?

- İKT – nin qeyri bərabər inkişafı
- Elmi texniki inqilab
- √ Standart elektron əlaqənin olmaması
- Elektron kökumət
- Rəqəmsal uçurum

8. Ödəmənin həyata keçirildiyi andan əmtəə və xidmətin çatdırılması formalarından hansı vaxta qənaəti reallaşdırır?
- Yükləmə
  - √ Birbaşa daşınma
  - Mağazadan götürmə
  - Daşınma
  - Tanıma bileti
9. Azərbaycan ilk ödəniş sistemi neçənci ildə yaradılmışdır?
- √ 2008
  - 2007
  - 2004
  - 2005
  - 2006
10. Birbaşa istehlakçılara və ya bizneslərə məhsul və xidmətər satan şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?
- Oracle
  - Proxicom
  - √ Amazon.com
  - Adobe
  - Cisco
11. İnternet və Dünya İnternet Sistemi üçün proqramlaşdırma və şəbəkələşmə avadanlıqlarını təmin edən şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?
- e-STEEL
  - Yahoo!
  - Oracle
  - Airlines
  - √ Cisco
12. Veb əməliyyatları üçün proqram məhsulları hazırlayan və Veb səhifələr üçün inkişaf dizaynları və məsləhət xidmətləri təklif edən şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?
- √ Oracle
  - ZDNet
  - Dell
  - Amazon.com
  - AT&T
13. PayPal sistemini hansı kompaniya yaratmışdır?
- √ eBay
  - Amozon.com
  - qeyd olunanlardan heç biri
  - Dell
  - Buziness.com
14. eBay –in yaradıcısı kim olmuşdur?
- R.H.Donell
  - √ Pier Omidvar
  - J.H. Snider
  - Jeff Bezos
  - Terra Ziporyn
15. Portallar bölünür (Sürət 22.09.2015 13:32:58)

- üfiqi və ya meqaportal
- harizontal, şaquli, üfiqi və ya meqaportal
- √ informasiya portalları və elektron ticarət meydanları
- şaquli, üfiqi və ya informasiya portalına
- şaquli, üfiqi və ya meqaportal

16. Visa sisteminin kartları neçə mühafizə səviyyəsinə malikdirlər: (Sürət 22.09.2015 13:31:07)

- 6
- √ 7
- 8
- 4
- 5

17. Məhdud istifadəçilər dairəsinə xidmət edən portallar bölünür (Sürət 22.09.2015 13:32:36)

- üfiqi və ya meqaportal
- düzgün cavab yoxdur
- şaquli, üfiqi və ya informasiya portalına
- √ şaquli, üfiqi və ya meqaportal
- şaquli, üfiqi

18. Elektron-kom-mersiyanın ən geniş inkişaf etmiş sahəsi (Sürət 22.09.2015 13:32:16)

- hüquq və həkim məsləhətləri
- İnternet vasitəsilə məsafədən təhsil,
- düzgün cavab yoxdur
- İnternet-treyding, internet-bankinq, internet-sığorta
- √ maliyyə xidmətlərinin satışı və hesablaşmanın İnternet vasitəsilə aparılması

19. SMS xidmətdən istifadə etməklə bank xidmələrindən yararlanmaq da yaradılması neçənci ilə təsadüf edir?

- 1996
- √ 1997
- 1994
- 1993
- 1995

Elektron ticarətin aspektlərinə daxildir:

Onlayn kataloqlarda mağazalar haqqında məlumatların yerləşdirilməsi

2. Elektron məlumatlar mübadiləsi

3. Biznes sövdələşmələrinin təhlükəsizliyi

4. Virtual kataloqlar

20.

- √ 1,2,3
- 1,3,4
- 2,3,4
- 1,3
- 2,3

21. İnternet İqtisadiyyatının Konseptual Strukturunda birinci təbəqə -İnternet infrastrukturuna aiddir:

- √ İnternet və Dünya İnternet Sistemi üçün proqramlaşdırma və şəbəkələşmə avadanlıqlarını təmin edən şirkətlər
- Veb əməliyyatları üçün proqram məhsulları hazırlayan və Veb səhifələr üçün inkişaf dizaynları və məsləhət xidmətləri təklif edən şirkətlər.
- heç biri
- Birbaşa istehlakçılara və ya bizneslərə məhsul və xidmətər satan şirkətlər.
- İnternet ticarət alıcılarını və satıcılarını calaşdıran şirkətlər

22. İnternet bazarı nədir?

- √ Eyni bizneslə məşğul olan şirkətlərin məhsul və xidmətlərin alqı-satqısını aparmaq üçün bir araya gəldikləri bazar
- İstehlakçı münasibətləri menecmentliyi. Bu istehlakçının təkcə satışdan sonrakı məmnunluğunu deyil, hər hansı bir şirkət və ya internet saytla həyata keçirdiyi bütün əməliyyatları əhatə edir.
- İki və daha artıq B2B bazarı arasındakı qarşılıqlı əlaqələri asanlaşdıran hər hansı bir internet şirkəti.
- B2C biznes modulunun davamçısı olan internet xəfiyyələri
- Müəssisə ehtiyatları planlaşdırılması. Bu biznesdaxili proseslərin planlaşdırılmasına və qarşılıqlı əlaqələrinə aid edilir.

23. ASP nədir?

- √ İnternet vasitəsilə kompüter proqramları icarəyə verən (satmaq və ya lisenziya vermək yerinə yetirən) şirkətlər
- Fiziki yerləri olan bizneslər (adətən aktiv internet ticarət strategiyaları olmayan ənənəvi firmalara aid edilir)
- Öz məhsul və ya xidmətlərini digər bizneslərə satan hər hansı bir biznes.
- Öz məhsul və ya xidmətlərini istehlakçıların özlərinin istifadəsi üçün onlara satan hər hansı bir biznes
- veb sahifəsinin funksionallığını dəstəkləyən proqram və tərtibatlar.

24. Yanlış variantı seçin:

- √ B2B növü müəssisə ilə alıcılar arasında olan iqtisadi münasibətləri əks etdirir
- Azərbaycanda elektron kommersiya üzrə ən əsas addımlardan biri Golden Pay ödəniş sisteminin yaradılması oldu
- Elektron kommersiyanın inkişafında dövlətin rolu mühümdür
- Elektron kommersiyanın əsas dörd növü vardır
- Rəqəmsal uçurumun olması elektron kommersiyaya öz təsirini göstərir

25. Elektron kommersiyada interaktivlik anlayışının düzgün açılışını göstərin:

- İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər
- Ənənəvi biznesdən fərqli olaraq əlavə xərclər yoxdur
- İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir
- müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
- √ Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər

26. Elektron kommersiyada qənaətlik anlayışının düzgün açılışını göstərin:

- Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər
- √ İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir
- İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər
- İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır
- müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət

27. Elektron kommersiyada standartlıq anlayışının düzgün açılışını göstərin:

- Ənənəvi biznesdən fərqli olaraq əlavə xərclər yoxdur
- müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
- √ İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır
- Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər
- Günün 24 saati ərzində standart fəaliyyət

28. Elektron kommersiya haqqında qeyd edilmiş fikirlərdən hansı yanlıştır?

- Reklam, əmtəə haqqında məlumat - Elektron kommersiyanın əsas komponentlərinə aiddir
- Hesabatlardan çıxarış, ödənişlərin qəbulu, çatdırılma və məsləhətlər - Elektron kommersiyanın əsas komponentlərinə aiddir
- Elektron kommersiya təkcə onlayn ödənişlərlə məhdudlaşmır
- √ Elektron kommersiya ənənəvi bazarın təkmilləşdirilmiş formasıdır
- Elektron kommersiya ənənəvi bazarın ümumdünya şəbəkəsində surətidir

29. Macrobank proqramı yaradılmışdır (Sürət 22.09.2015 13:36:29)

- 1992-ci ildə
- 1995-ci ildə
- √ 1994-ci ildə
- 1990-ci ildə
- 1993-ci ildə

30. Məhsulların reklamı və yayılması həyata keçirilir (Sürət 22.09.2015 13:35:36)

- √ broker və diler şəbəkələri vasitəsilə
- auksionlar vasitəsilə
- düzgün cavab yoxdur
- xidmət sferası vasitəsilə
- informasiya portalları və elektron ticarət meydanları vasitəsilə

31. Maliyyə portalı (Sürət 22.09.2015 13:34:59)

- broker və dilerlər fəaliyyətini həyata keçirir
- √ düzgün cavab yoxdur
- İstifadəçilərə telekonfranslar təklif edir
- İstifadəçilərə auksionlar təklif edir
- istifadəçiyə məhsul və xidmətlərlə tanışlıq imkanı təşkil edən auksiondur

32. Cash(a)Will hansı şirkətinin məhsulu hesab olunur (Sürət 22.09.2015 13:36:44)

- √ Nucleus Software şirkətinin
- Cash@Will şirkətinin
- PayCash şirkətinin
- FinnOne Instant şirkətinin
- PowerCard şirkətinin

33. Cyberplat sistemi hansı ölkənin bankı tərəfindən yaradılmışdır (Sürət 22.09.2015 13:35:56)

- Danimarka
- √ Rusiya
- İngilərə
- ABŞ
- Yaponiya

34. Macrohank4 işlənilib hazırlanmışdır (Sürət 22.09.2015 13:36:16)

- banklar, sığorta şirkətləri və maliyyə institutları üçün
- banklar, kredit təşkilatları və maliyyə institutları üçün
- banklar və sığorta şirkətləri üçün
- banklar və ticarət təşkilatları üçün institutları üçün
- √ banklar və maliyyə institutları üçün

35. 2009-cü ilin statistik nəticələrinə görə hansı ölkə İKT məhsul ixracı üzrə liderdir?

- Almaniya
- Meksika
- √ Çin
- ABŞ
- Azərbaycan

36. Azərbaycanda ikinci prioritet sektor hansıdır?

- Kənd təsərrüfatı sektoru
- Turizm sektoru
- √ İKT sektoru

- Sənaye sektoru
- Neft sektoru

37. Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsi hansıdır?

- ✓ KÜR
- DigitalStream
- “CHARTIS” MMC
- İNTEGRİS MMC
- FasTech company

38. FasTech company neçənci ildə yaradılmışdır?

- 2008
- 2009
- 2012
- ✓ 2011
- 2010

39. İNTEGRİS MMC şirkəti neçənci ildə yaradılmışdır?

- 2001
- 2008
- ✓ 2006
- 2004
- 2002

40. Chartis MMC kompaniyası neçənci ildən fəaliyyətə başlamışdır?

- ✓ 2010
- 1991
- 2007
- 2008
- 2009

41. Card PRO kompaniyası İSO 9001:2000 sertifikatını neçənci ildə əldə etmişdir?

- 2005
- 2009
- ✓ 2007
- 2003
- 2006

42. AtaTexnologiya MMC kompaniyasının əməkdaşlıq etdiyi şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aid deyil?

- Oracle
- Cisco
- Dell
- ✓ Samsung
- Microsoft

43. Distent bank xidməti texnologiyalarına aid deyil: (Sürət 22.09.2015 13:42:47)

- ✓ Nağd pulla bankinq
- PC-banking
- İnternet bankinq
- Bankomatlardan istifadə etməklə xidmət
- Mobil bankinq

44. Elektron kommersionın biznes modelini göstərin: (Sürət 22.09.2015 13:42:22)

- Virtual mağaza
- ✓ Bütün cavablar doğrudur
- Əks auksion
- Əməliyyat brokeri
- İnteraktiv birja

45. İnteraktiv bazar bəzən necə adlandırılır? (Sürət 22.09.2015 13:41:29)

- ✓ elektron hablar
- elektron bazar
- elektron ödənişlər sistemi
- biznes-model
- elektron kommersiya

46. İnternet-mağaza aşağıdakı məqsədlər üçün yaradılmışdır? (Sürət 22.09.2015 13:41:10)

- ✓ “vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə əmtəə (mal) sifariş etməyə imkan verən mağazadır
- informasiya texnologiyalarının satışı üçün mağaza
- “vitrin”i İnternet vasitəsilə əmtəələri (malları) tanımağa xidmət edən mağaza
- elektron pulların satışı üçün mağazadır
- əmtəəni (malı) reklam etmək üçün İnternetdə yerləşən mağazadır

47. CHIPS - bir sıra kommersiya banklarına mənsub olan (Sürət 22.09.2015 13:40:50)

- ödəniş xidmətlərini həyata keçirən sistemdir
- nağdsız hesablaşmalar sistemidir
- pul köçürmələri sistemidir
- ✓ özəl electron pul köçürmələri sistemidir.
- elektron pul formasıdır

48. SWIFT şəbəkəsinin rəsmi açılışı (Sürət 22.09.2015 13:40:35)

- 1981
- 1991
- 1980
- 1990]
- ✓ 1977

49. Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- Coğrafi İnformasiya Sistemi
- Kosmik Şəkillərin Sifarişi
- Naviqasiya Sistemləri
- ✓ Texniki təminat
- Proqram Təminatı

50. Digital Stream kompaniyasının əsas fəaliyyət sahəsi aşağıda qeyd edilənlərdən hansıdır?

- ✓ Saytların hazırlanması və internet üzərində reklam
- Kompüterlərə texniki dəstək
- Elektron mağazaların Azərbaycanda tətbiqi
- Kompüterlərin texniki qurğularının satışı
- Antivirus proqramlarının satışı

51. KÜR Elektron Avadanlıqları İstehsalı müəssisəsi neçənci ildə yaradılmışdır?

- 2004
- 2003
- 2000

- 2006
- √ 2005

52. İNTEGRİS MMC şirkətin əsas fəaliyyət sahələrinə hansılardan aiddir? 1. Coğrafi İnformasiya Sistemlərinin tətbiqi  
2. Rəqəmsal Fotoqrammetriya  
3. Məlumat bazalarının yaradılması

- 1,2
- √ 1,2,3
- 1
- 2,3
- 1,3

53. Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- Naviqasiya Sistemləri
- Təhsil Sistemi
- √ Web-saytların tərtibi
- Biznes Ticarət
- Coğrafi İnformasiya Sistemi

54. Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- Naviqasiya Sistemləri
- Coğrafi İnformasiya Sistemi
- Təhsil Sistemi
- Biznes Ticarət
- √ Verilənlər bazalarının təşkili

55. Card PRO şirkəti əsasən hansı istehsalat sahəsi üzrə ixtisaslaşmışdır?

- Visa kartlar
- Aztelekom kartlar
- √ scratch –off kartları
- Golden –pay kartları
- Maestro – kartlar

56. Card PRO şirkəti neçənci ildən fəaliyyətə başlamışdır?

- d)2003
- √ 2004
- a)2000
- b)2001
- c)2002

57. Aqreqator nədir? (Sürət 22.09.2015 13:46:50)

- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- √ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

58. Rəqəmsal məhsulun çatdırılması nə deməkdir? (Sürət 22.09.2015 13:46:28)

- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- √ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır



59. Aşağıda sadalananlardan elektron kommersiyanın biznes-modelini göstərin: (Sürət 22.09.2015 13:45:06)

- Bazar cəmləşdiricisi
- İnformasiya brokeri
- ✓ Yuxarıda sadalananların hamısı
- Kontent tədarükçüsü
- Auksion

60. Öz sahibinə bütün dünyada eksklüziv üstünlüklər təmin edən ən prestij kart hansıdır? (Sürət 22.09.2015 13:44:46)

- Platinium
- Gold kapra
- Mastercard
- ✓ Titanium
- Visa Classic

61. Virtual birlik nədir? (Sürət 22.09.2015 13:45:49)

- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- ✓ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

62. Sindikator nədir? (Sürət 22.09.2015 13:45:36)

- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ✓ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

63. FasTech kompaniyasının fəaliyyətini əks etdirən düzgün cavabi seçin :

- Şirkətlərdə Lokal Şəbəkələrin qurulmasını təmin edir
- Şirkətlərdə muhasibat bölməsinin fəaliyyətini keyfiyyət baxımından yüksəldən proqramların tərtibi
- ✓ Onlayn nəzarət sistemi ilə ofislərdə 24/7 gün kompüter problemlərinin həlli
- Onlayn nəzarət sistemi ilə ofislərin təhlükəsizlik kameraları ilə izlənilməsi
- Onlayn sitemdə ödənişlərin həyata keçirilməsi

64. Chartis MMC kompaniyasının Məsafədən Duyma bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı düzgün verilmişdir?

- CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- Ticarətlə məşğul olan şirkətlərdə korporativ CİS-in yaradılması.
- ✓ Aerokosmik foto çəkilişlərin dəşifrənməsi və ərazinin xəritələşdirilməsi
- Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
- GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi

65. Chartis MMC kompaniyasının xidmətlərinə verilənlərdən hansı aid deyil?

- Məsafədən duyma
- ✓ Ekoloji təhlil
- Geodeziya
- Rəqəmsal Fotoqrammetriya
- Coğrafi informasiya sistemləri

İNTEGRİS MMC şirkətin əsas fəaliyyət sahələrinə hansılardan aiddir?

1. Coğrafi İnformasiya Sistemlərinin tətbiqi
2. -Tədris müəssisələrində korporativ CİS-in yaradılması.
3. Məlumat bazalarının yaradılması
4. -Şəbəkə və Java platformaları
5. GIS əsaslı korporativ sistemlərin yaradılması

66.

- 4,5
- √ 1,3,5
- 1,2,5
- 2,3
- 3,4

67.

Chartis MMC kompaniyasının Biznes Ticarət bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir ?

- Məhsul daşıyan avtomobillərdə naviqasiya sistemlərinin yaradılması, məntəqələrə vaxtında və təhlükəsiz çatmaq üçün optimal marşrutların müəyyən edilməsi
- √ Səlis CİS və CAD yaradılması
- Ticarətlə məşğul olan şirkətlər üçün CİS-in yaradılması.
- CİS-lə analitik təhlillər apararaq yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- CİS üçün web portalın yaradılması

68.

Chartis MMC kompaniyasının Biznes Ticarət bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
- Ticarətlə məşğul olan şirkətlərdə korporativ CİS-in yaradılması.
- CİS-lə analitik təhlillər apararaq yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- √ GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
- Məhsul daşıyan avtomobillərdə naviqasiya sistemlərinin yaradılması, məntəqələrə vaxtında və təhlükəsiz çatmaq üçün optimal marşrutların müəyyən edilməsi.

69.

Chartis MMC kompaniyasının Coğrafi İnformasiya Sistemi (CİS) ilə yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- √ Aerokosmik foto çəkilişlərin deşifrənməsi və ərazinin xəritələşdirilməsi.
- Obyekt yönümlü CİS analizi, kosmik analizlərə əsaslanan məkan məlumatlarının avtomatlaşdırılması və Çizgilərin çıxarılması
- GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
- Məlumatların modelləşdirilməsi və ərazidə mövcud olan məlumat bazasının tərtibi.
- Səlis CİS-in hazırlanması, sahə yönümlü korporativ ixtisaslı CİS-i yaradılması

70.

Chartis MMC kompaniyasının Coğrafi İnformasiya Sistemi (CİS) ilə yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- Məlumatların modelləşdirilməsi və ərazidə mövcud olan məlumat bazasının tərtibi.
- √ Müxtəlif diapozonlu elektromaqnit dalğaları ilə aparılmış çəkilişlərin analizi
- Obyekt yönümlü CİS analizi, kosmik analizlərə əsaslanan məkan məlumatlarının avtomatlaşdırılması və Çizgilərin çıxarılması.
- GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
- Coğrafi məkan məlumatlarının saxlanma və məlumat bazaları arasında məkan məlumatlarının konvertasiya edilməsi, yenidən tərtib edilməsi və ötürülməsi

71.

İnformasiyanın nəqli zamanı onun sürəti hansı vahidlə ölçülür?

- √ Bit/san
- Kbayt/san
- Mbayt/san
- Mbit/san
- Bayt/san

72.

İnformasiyanın ən kiçik vahidi hansıdır?

- Bayt
- Kbayt
- Mbit
- Mbayt

✓ Bit

73. Rəsulov Məhəmməd yazısındaki informasiya miqdarı nə qədərdir?

- ✓ 16 bayt
- 15 bayt
- 15 bit
- 8bayt
- 16 bit

74. İnternetə qoşulmanı, məktubların göndərilməsini , alınmasını və qorunub saxlanmasını təmin edir:

- İP-ünvan
- ✓ İnternet- provayder
- Domain Name Service
- Qeyd edilənlərdən heç biri
- TCP/IP

75. Azərbaycanda internetdən ilk dəfə neçənci ildə istifadə edilmişdir?

- ✓ 1995
- 1993
- 1992
- 1991
- 1994

76. İnternetdən ən çox istifadə edən ölkə hansıdır?

- ✓ ABŞ
- Yaponiya
- Almaniya
- İngiltərə
- Çin

77. Statistik nəticələrə görə Azərbaycanda internet istifadəçiləri internetə ən çox hansı üsulla qoşulur?

- ✓ Dial-Up
- Wirelles
- Mobil İnternet
- Leased Line (ayrılmış xətlər)
- Xüsusiləşdirilmiş telefon xətti -ADSL

78. Qeyd edilənlərdən variantların hansında Amerika Birləşmiş Ştatlarının hərbi təşkilatının domeni qeyd edilmişdir?

- ✓ .mil
- .int
- .com
- .net
- .gov

79. Kommersiya ilə məşğul olmayan təşkilatlar domeni hansı variantda düzgün qeyd edilmişdir?

- ✓ .org
- .gov
- .edu
- .mil
- .com

80. 255.255.100.123 İP ünvanı verilmişdir. Şəbəkədə kompüterin nömrəsi neçədir?

- √ 123
- 5.255
- 100
- 100123
- 255

**81.** 1969-cu ildə Koliforniya Universitetlərinin birində iki kompüter arasında üç hərfdən ibarət elektron məktubun göndərməyə cəhd edən və bununla da internetin əsasını qoyan şəxs kimdir?

- Ueyn Pikett
- √ Leonard Kleynrok
- Denis Ritçi
- Kennet Tompson
- Qerdon Mur
- Depon Bekus

**82.** Manipulyator - maus qurğusu kim tərəfindən yaradılmışdır?

- Ueyn Pikett
- √ Duqlas Engelbart
- Robert Noys
- Qerdon Mur
- Depon Bekus

**83.** İnternetin yaranma tarixi hesab olunur:

- √ 20 oktyabr 1969
- 10 avqust 1876
- 23 dekabr 1991
- 18 fevral 1992
- 20 sentyabr 1989

**84.** Neçənci ildə Con fon Nyuman dünyada ilk dəfə olaraq xaricdən yüklənən proqramla işləyən kompüterin modelini hazırladı?

- √ 1945
- 1882
- 1666
- 1879
- 1937

**85.** CHİPS telekommunikasiya sistemi neçənci ildə yaradılmışdır?

- √ 1970
- 1965
- 1966
- 1969
- 1969

**86.** Federal Rezerv Sistemində təxminən neçə kredit-maliyyə institutu iştirak edir?

- √ 5500
- 4500
- 4000
- 3000
- 5000

**87.** SSL protokolu neçənci ildə hazırlanmışdır?

- 1993
- 1992

- 1990
- 1991
- ✓ 1994

88. Maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı kim tərəfindən yaradılmışdır?

- ✓ Samuel Morland,
- Blez Paskal
- Vilhem Qodfrid fon leybnits
- Dorr Felt
- Şarl De Kolmar

89. Aşağıdakılardan hansı təhlükəsizliyin pozulmasının mümkün nəticəsi ola bilməz?

- əməliyyat sisteminin yüklənə bilməməsi
- ✓ əməliyyat sistemini rahat yüklənməsi
- məxfi məlumatın ələ keçirilməsi
- maddi ziyan
- sistemin məhsuldarlığının azalması və ya sistemin bütövlükdə dayanması

90. Təhlükələrin əsas növləri hansılardır?

- ✓ Bütün cavablar doğrudur.
- HS-in resurslarından icazəsiz istifadə edilmə
- HS-in rezuslarından düzgün istifadə edilməməsi
- Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi
- Rəhbərlik xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi

91. Vətəndaşlar üçün baza elektron xidmətlər aşağıdakılardan hansıdır?

- məşğulluq xidmətinin köməyi ilə iş axtarışı
- gəlir vergisinin deklarasiyası
- ✓ Bütün cavablar doğrudur
- şəxsi sənədlərin rəsmiləşdirilməsi
- sosial yardımın rəsmiləşdirilməsi

92. Aşağıdakılardan hansı yenidən qurulan dövlət konsepsiyasının ilkin prinsipidir?

- ✓ Bütün cavablar doğrudur.
- ənənəvi demokratiya dövlətin bu günə mövcud olan problemlərini vəsaitlərin bölüşdürülməsi ilə həll edilə bilməz.
- dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin üsulu və ictimai problemlərin həlli kimi baxılır.
- dövlət idarəetməsinin problemi insan yox, bürokratik sistemin özüdür.
- bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq lazımdır.

93. Yenidən qurulan dövlət konsepsiyasının müəllifi kim olmuşdur?

- Pyer Omidyar
- Devid Osborn
- Ted Qebler
- ✓ Devid Osborn və Ted Qebler
- Kris Aqarpao və Meq Vitman

94. Yeni dövlət menecmenti neçənci ildə yaranmışdır?

- 1965-ci illərdə cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- 1960-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- ✓ 1970-ci illərdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- 1950-ci illərdə yaranmışdır.
- 1969-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.

95. Bir pəncərə prinsipindən nədir?
- sadəcə olaraq qaydalara riayət etmək əvəzinə dövlət strukturunun çevikliyi və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi
  - uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemləri həll etmək
  - dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin üsulu və ictimai problemlərin həlli kimi baxmaq
  - ✓ vətəndaşlarla idarə və hakimiyyət orqanları arasında birbaşa əlaqənin yaranmasına şərait yaratmaq
  - yerli cəmiyyətlərə böyük səlahiyyətlər vermək
96. Fiziki mühafizə üçün hansı vasitələrdən istifadə edilir?
- qapı və darvazalar üçün mexaniki və elektron qıfıllar
  - ✓ bütün cavablar doğrudur
  - işıq şüaları ilə kəsişməyə reaksiya göstərən lazer və optik sistemlər
  - qorunan obektlərin telesistemlər ilə müşahidə edilməsi
  - çox da böyük olmayan obektləri kəbellə əhatə etməklə onlara yaxınlaşan şəxslərə reaksiya verən kabel sistemləri
97. ABŞ-da elektron hakimiyyətin yaradılmasının qanuni bazası neçənci ildə və kim tərəfindən yaradılmışdır?
- 1994-cü ildə A. Qor idarəsi tərəfindən
  - 1888-ci ildə Tim Berners-Li
  - 1893-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən
  - ✓ 1995-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən
  - 1992-ci ildə B. Klinton tərəfindən
98. 1766-cı ildə İsveçdə qəbul olunmuş qanun necə adlanırdı?
- Heç biri
  - “Dövri nitq azadlığı haqqında” qanun
  - “Dövri danışmaq azadlığı haqqında” qanun
  - ✓ “Dövri mətbuat azadlığı haqqında” qanun
  - “Dövri azadlıq haqqında” qanun
99. İnformasiya azadlığı haqqında il qanun neçənci ildə və harada qəbul olunmuşdur?
- 1888-ci ildə Rusiyada
  - 1866-cı ildə İsveçdə
  - ✓ 1766-cı ildə İsveçdə
  - 1877-ci ildə Amerikada
  - 1877-ci ildə İngiltərədə
100. Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəridir?
- sosial-siyasi dəyərlər
  - ✓ Bütün cavablar doğrudur
  - siyasi dəyərlər
  - hüquqi dəyərlər
  - universal təşkilati dəyərlər
101. Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəri deyil?
- hüquqi dəyərlər
  - sosial-siyasi dəyərlər
  - universal təşkilati dəyərlər
  - ✓ fiziki dəyərlər
  - siyasi dəyərlər
102. Hökumət- dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır. Monarxiyalarda bunlar bir şəxsin monarxın, konstitusiyalı dövlətlərdə isə respublika prezidenti, parlament, nazirlər kabineti və ali məhkəmənin əlində cəmlənmişdir . Bu sözlərin müəllifi kimdir?

- Pyer Omidyar
- Tim Berners-Li
- Kris Aqarpao
- ✓ Efron və Brokhauz
- Cefri Skoll

**103.** Avropa İttifaqının biznes üçün nəzərdə tutulan baza elektron xidmətləri aşağıdakılardan hansılardır?

- ✓ Bütün cavablar doğrudur
- əlavə dəyər vergisinin rəsmiləşdirilməsi
- korporativ vergilərin deklarasiyası
- qulluqçulara sosial ayırmaların rəsmiləşdirilməsi
- yeni müəssisələrin qeydiyyatı

**104.** İnformasiyalaşmanın köməyi ilə dövlət idarəetməsinin keyfiyyətinin yüksəldilməsi üçün hansı faktorların mövcudluğu tələb olunur?

- qarşılıqlı təsirin və uçotun elektron formasının gerçəkliyinin təmin olunmasının təşkilati və texnoloji mexanizmləri
- inkişaf etmiş texnoloji infrastruktur
- qarşılıqlı təsirin və uçotun elektron formasının hüquqi əhəmiyyəti
- ✓ Bütün cavablar doğrudur
- konkret inzibati proseslərdə yanaşı gedən inzibati dəyişmələrə siyasi ixtiyarın verilməsi

**105.** Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarıdır?

- dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
- nəticəvilik və qənaətcilliyin təmini
- proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini
- ✓ bütün cavablar doğrudur.
- qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini

**106.** Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarı deyil?

- qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini
- proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini
- ✓ qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmasının təmini
- dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
- nəticəvilik və qənaətcilliyin təmini

**107.** keyfiyyətli idarəetmənin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxildir?

- ✓ bütün qeyd edilənlər
- hakimiyyətin və onun qərarlarının şəffaflığı
- vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
- qaydaların aliliyinin tanınması
- təsirə cavab verməyə həssaslıq, operativlik

**108.** keyfiyyətli idarəetmənin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxil deyil?

- ✓ məcmu məşğulluğun azalması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.
- təsirə cavab verməyə həssaslıq, operativlik
- qaydaların aliliyinin tanınması
- vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
- hakimiyyətin və onun qərarlarının şəffaflığı

**109.** Aşağıdakılardan hansı dövlət xidmətlərinin islahatlarının əsasını təşkil edir?

- dövlət işçilərinin zəif dəlilləri və ixtisaslı heyətin çatışmamazlığı dövlət aparatının fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olur.
- ✓ Bütün cavablar doğrudur.
- dəyişikliklərə dövlət aparatının zəif reaksiyası dövlət xidmətlərinin aşağı keyfiyyətli olmasına və səmərəsiz fəaliyyətinə səbəb olur.
- məcmu məşğulluğun artması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.

- korrupsiyanın və süründürməçiliyin inkişafı cəmiyyətin çinovniklərə və dövlət aparatına inamının azalması ilə müşayiət olunur.]

Hansılar şəbəkədə fəaliyyət göstərən firmaların uğursuzluqla üzləşməsinin əsas səbəbidir?

110.

- 1.onlardan çoxları qabaqcadan heç bir tədqiqat və ya planlaşdırma aparmadan bazara girirlər
- əmtəələrin vaxtlı-vaxtında çatdırılmaması
- 3.servis xidmətinin aşağı səviyyədə olmasına görə

- 3
- 1
- 1,2
- 2,3
- ✓ 1,2,3

Qeyd edilən bəndlərin hansında rəqəmsal iqtisadiyyatda başlıca rəqabət amillərindən biri qeyd edilib:

111.

1. İstehlakçı era sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir
- 2.Daha çox İKT tətbiqi başlıca amildir
- 3.Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir

- 1,2
- 2,3
- 3
- ✓ 1
- 1,3

112.

Azərbaycanda ilk dəfə Golden Pay ödəniş sistemini tətbiq etmişdir:

- ✓ Fərid İsmayilzadə
- Silver Key kompaniyası
- “AtaTexnologiya” MMC kompaniyası
- Araz Cəlilov
- Rəsulov Məhəmməd

113.

Pizza Hut nə vaxt yaradılmışdır?

- 1991
- 1990
- ✓ 1994
- 1993
- 1992

114.

Azərbaycanda Elektron Hökumət Dövlət Proqramı hansı illəri əhatə edir?

- ✓ 2009-2012
- 2006-2010
- 2007-2011
- 2008-2011
- 2008-2012

115.

İnformasiya cəmiyyətinə keçidin artıq başa çatdığı ölkə kimi qeyd edilənlərdən hansı düzgündür?

- ✓ Yaponiya
- Latviya
- İsveçrə
- Danimarka
- Norveç

Web-vitrinlərə aid olmayan mülahizələri seçin:

116.

- 1.onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır.
- 2.Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır
- 3.-pərəkəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır
- 4.-Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır.



- 1,4
- √ 3,4
- 2,4
- 3,2
- 3,1

117. Verilən lisenziyalara görə informasiya məhsulları hansı kateqoriyaya bölünürlər?

- √ kommersiya və qeyri-kommersiya
- fiziki şəxslər üçün və hüquqi şəxslər üçün
- Heç biri
- Dövlət orqanlarına və müəssisələrə aid informasiya məhsulu
- biznes müəssisələri üçün

118. Verilən lisenziyalara görə informasiya məhsulları neçə kateqoriyaya bölünürlər?

- 5
- 6
- √ 2
- 3
- 4

119. Golden Pay neçənci ildə yaradılmışdır?

- 2007
- 2005
- √ 2008
- 2003
- 2002

AtaTexnologiya MMC kompaniyasının əməkdaşlıq etdiyi şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aiddir?

120. 1.Oracle  
2.Microsoft  
3.Cisco  
4.Dell  
5.Samsung

- 1,2
- 4,5
- 3,4,5
- 2,3
- √ 1,2,3,4

121. Azərbaycanda rəqəmsal uçurum ən çox müşahidə olunur:

- √ Mərkəz şəhər və digər bölgələr arasında
- Qonşu ölkələr arasında
- Heç birində
- Rayonlar arasında
- Müəssisələr arasında

122. İnternetdən istifadə üzrə beynəlxalq statistika təşkilatı (İnternet World Stats) tərəfindən açıqlanan statistik məlumatda isə göstərilir ki, 2000-2009-cu illər ərzində Azərbaycanda internetdən istifadə edənlərin sayı neçə dəfə dəfə artıb?

- 150,6
- 102,7
- 200,7
- √ 202,7
- 190

123. Lesser General Public License (LGPL) kompüter proqramlarını əldə edənlərə aşağıdakı hüquq və azadlıqları verir:
- istənilən məqsəd üçün proqramdan istifadə etmək azadlığı;
  - surətlərin yayılması azadlığı;
  - proqramın daha da təkmilləşdirilməsi və yeni alınmış versiyanın ümumi istifadəyə verilməsi azadlığı (bunun üçün də ilkin kodun əldə olunması tələb olunur);
  - ✓ bütün cavablar doğrudur
  - proqramın modifikasiya edilməsinin və onun necə işləməsini öyrənmək azadlığı (bunun üçün ilkin kodun əldə olunması tələb olunur);
124. Strateji informasiya sistemlərinin istifadəsi-nin neçə tendensiyası var,
- 2
  - 4
  - 6
  - 5
  - ✓ 3
125. Firma tərəfindən həll edilən məsələlərin neçə növü var,
- 2
  - ✓ 4
  - 5
  - 6
  - 3
126. İri müəssisələrdə idarəetmənin neçə forması mövcuddur,
- ✓ 2
  - 4
  - 5
  - 6
  - 3
127. Avtomatlaşdırılmış İT - nin kombinasiya edilmiş şəbəkə təşkili aşağıdakı üstünlüklərə malikdir:
- istismar məsrəflərinə qənaət;
  - aparat vasitələrinə uyuşqanlıq
  - proqram vasitələrinin geniş spektr variantları hesabına istifadəçilərin tələblərinə yüksək uyuşqanlıq
  - ✓ variantların hamısı
  - “Müştəri-server” arxitekturasının səmərəli reallaşma imkanı;
128. Avtomatlaşdırılmış verilənlər bankının təşkili üçün reallaşan mərkəzi hesablama sistemləri aşağıdakılardan hansı aiddir,
- UNIX-server
  - freym
  - superkompyuter
  - ✓ variantların hamısı
  - meyn
129. Təşkilatları (müəssisələri) neçə qrupa bölürlər,
- 2
  - ✓ 3
  - 5
  - 6
  - 4
130. Texnoloji prosesin mərkəzləşdirilmə dərəcəsinə görə idarəetmə sistemlərində informasiya texnologiyalarının neçə növü vardır?
- ✓ 3

- 4
- 5
- 6
- 2

131. Avtomat informasiya sisteminin göstəricilərinə aiddir:

- informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
- √ informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
- iqtisadi obyektin idarəedicisi məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığılımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edilən prosesdir
- Heç biri
- insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedicisi qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığılımını, emalını və ötürülməsini təmin edən sistemləridir

132. Avtomatlaşdırılmış informasiya sisteminin göstəricilərinə aiddir:

- informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
- informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
- iqtisadi obyektin idarəedicisi məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığılımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edilən prosesdir
- Heç biri
- √ insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedicisi qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığılımını, emalını və ötürülməsini təmin edən sistemləridir

133. əllə idarə olunan informasiya sistemlərinin göstəricilərinə aiddir:

- √ informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
- informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
- iqtisadi obyektin idarəedicisi məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığılımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edilən prosesdir
- Heç biri
- insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedicisi qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığılımını, emalını və ötürülməsini təmin edən sistemləridir

134. İnformasiya proseslərinin avtomatlaşdırma səviyyəsinə görə onlar neçə növə bölünür?

- √ 3
- 4
- 5
- 6
- 2

135. İdarəetmə proseslərinin növlərinə görə İS neçə yerə bölünür?

- 3
- 4
- 5
- 6
- √ 2

136. Avtomatlaşdırılmış idarəetmə sistemlərinin dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlaməti üzrə neçə növü vardır?

- √ 3
- 4
- 5
- 6

137. .... tendensiyanın əsasını ilk iki tendensiyanın sintezi təşkil edir. Cümləni tamamlayın.

- İkinci
- Birinci
- Beşinci
- Dördüncü
- ✓ Üçüncü

138. Avtomatlaşdırılmış İT – nin təşkili strategiyasının seçiminə aiddir,

- müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi;
- ✓ Variantların hamısı
- istehsal-təsərrüfat və ya digər fəaliyyət;
- təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli;
- müəssisənin və ya təşkilatın tipi;

139. Avtomatlaşdırılmış İT – nin təşkili strategiyasının seçiminə aid deyil,

- idarəetmədə yeni mərhələlər;
- təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli;
- istehsal-təsərrüfat və ya digər fəaliyyət;
- ✓ informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi
- mövcud informasiya infrastrukturunu və s. kimi amillərlə təyin olunur.

140. Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 4-cü növünə aiddir

- Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ✓ İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.
- Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.
- Firmaya nəzərən xarici istifadəçilərə - investora, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.

141. ....biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir. Cümləni tamamlayın.

- Birinci növ məsələlər
- Beşinci növ məsələlər
- Dördüncü növ məsələlər
- Üçüncü növ məsələlər
- ✓ İkinci növ məsələlər

142. .... təhlil məsələləri taktiki məsələlərin həllinə istiqamətlənmişdir, onun informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir. Cümləni tamamlayın.

- İkinci növ məsələlər
- Beşinci növ məsələlər
- Dördüncü növ məsələlər
- ✓ Üçüncü növ məsələlər
- Birinci növ məsələlər

143. .... iqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır, bu cür məsələlərin həlli üçün iqtisadi obyektin və xarici mühitin vəziyyəti haqqında cari əməli informasiyadan istifadə olunur. Cümləni tamamlayın.

- Birinci növ məsələlər
- Beşinci növ məsələlər

- ✓ Dördüncü növ məsələlər
- Üçüncü növ məsələlər
- İkinci növ məsələlər

144. İnformasiya texnologiyasının fəaliyyət konturunun modellərinə aiddir,

- ✓ Variantların hamısı doğrudur
- təşkilatın və ya müəssisənin fəaliyyət dairəsinə aid olan məhsulun (əmtəə və xidmətlərin) mümkün perspektiv növlərini;
- məhsulun (əmtəə və xidmətlərin) yeni növlərinin təşkilatında istifadə üçün mümkün olan istehsal resurslarının potensial növlərini;
- məhsulun (əmtəə və xidmətlərin) yeni növlərinin hazırlanmasında perspektiv texnoloji prosesləri nəzərə alır.
- ölkədə bazar münasibətlərinin inkişafının xüsusiyyətlərini;

145. .... tendensiyanın əsası olaraq qəbul edilmişdir ki, əvvəlcə məqsədlər və onlara çatmaq üçün strategiyalar işlənir, yalnız bundan sonra isə avtomatlaşdırılmış informasiya texnologiyası əvvəlcədən işlənmiş strategiyaya uyğunlaşdırılır. Cümləni tamamlayın.

- ✓ Birinci
- Üçüncü
- Dördüncü
- Beşinci
- İkinci

146. .... tendensiya ona əsaslanır ki, təşkilat məqsədlərin formalaşmasında və strateji planlaşdırmada strateji informasiya sistemlərindən istifadə edir. Cümləni tamamlayın.

- Birinci
- Üçüncü
- Dördüncü
- Beşinci
- ✓ İkinci

147. Korporativ sistemin informasiya sellərinin ümumiləşdirilmiş sxeminin elementinə aşağıdakılardan hansı aid deyil,

- İnformasiya xidmətləri
- İqtisadi və maliyyə xidmətləri
- ✓ Kommunal xidmətlər
- Hüquqi xidmətlər
- İnformasiya mənbələri

148. Öyrətmə informasiya sistemlərinin funksiyalarına aiddir:

- ✓ təhsil sistemində mütəxəssislərin hazırlanmasında, iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin yenidən hazırlanmasında və kvalifikasiyasının artırılmasında istifadə olunur
- iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur

149. Elmi tədqiqatların informasiya sistemlərinin funksiyalarına aiddir:

- çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ✓ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur

150. Korporativ informasiya sistemlərinin funksiyalarına aiddir:

- çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.

- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ✓ firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur.

151. İntegrasiya edilmiş informasiya sistemlərinin funksiyalarına aiddir:

- çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ✓ firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

152. Təşkilati-texnoloji proseslərin idarə olunmasına aiddir:

- ✓ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

153. Texnoloji proseslərin idarə edilməsinə aiddir:

- çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ✓ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

154. Dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlamətinə uyğun olaraq avtomatlaşdırılmış idarəetmə sistemlərinin hansı növləri vardır?

- qlobal, regional, lokal
- ✓ federal, regional, bələdiyyə
- qlobal, federal, regional
- lokal, federal, regional
- qlobal, lokal, bələdiyyə

155. Avtomatlaşdırılmış idarəetmə sistemlərinin əsas təsnifat əlamətlərinə aid deyil:

- dövlət idarəçiliyi sistemlərində səviyyə
- ✓ avtomatlaşdırılmış iş yerləri
- idarəetmə proseslərinin növləri
- informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi
- iqtisadi obyektin fəaliyyət sahəsi

156. İT mühasibat uçotu, biznes proseslərin ayrı-ayrı növləri üzrə informasiyanın yığılımı və telekommunikasiya mühiti təşkilatların istiqamət üzrə informasiya verilənlər bazasının təşkili ilə bağlı məsələlərin həlli ilə əlaqədardır. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- federal
- orta
- iri
- regional
- ✓ kiçik

157. İdarəedici bənd üçün elektron sənəd dövriyyəsinin fəaliyyəti və onun konkret biznes – prosesə bağlılığı mühüm rol oynayır, bu cür təşkilatlar (müəssisələr) üçün firmanın fəaliyyəti ilə bağlı həll edilən funksional məsələlərin dairəsini genişləndirmək xarakterikdir. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- federal

- ✓ orta
- iri
- regional
- kiçik

158. Müəssisələrin müəssisələrin informasiya texnologiyaları telekommunikasiya rabitə vasitələrinin, çoxməşinli komplekslərin, inkişaf etmiş Müştəri-server arxitekturasının, yüksək sürətli korporativ hesablama şəbəkələrinin tətbiqini özündə birləşdirən müasir proqram-aparat bazası əsasında qurulur. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- federal
- orta
- ✓ iri
- regional
- kiçik

159. Avtomatlaşdırılmış İT - nin kombinasiya edilmiş şəbəkə təşkili aşağıdakı üstünlüklərə malik deyil:

- istismar məsrəflərinə qənaət;
- ✓ təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli
- proqram vasitələrinin geniş spektr variantları hesabına istifadəçilərin tələblərinə yüksək uyuşqanlıq
- aparat vasitələrinə uyuşqanlıq
- “Müştəri-server” arxitekturasının səmərəli reallaşma imkanı;

160. Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 1-ci növünə aiddir,

- Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.
- Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.
- Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ✓ Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.

161. Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 2-ci növünə aiddir,

- İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.
- Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
- ✓ Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.

162. Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 3-cü növünə aiddir,

- İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.
- Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
- Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ✓ Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.

163. Gizli açar kriptografiyası adətən nə üçün istifadə edilir?

- ✓ Mübadilə olunan məlumatın şifrələnməsi
- Elektron imza və açıq açar şifrələməsi
- SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir

- İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- Subyekt haqda məlumatlar və onun açıq açarı

**164.** Dövlət Proqramında e-hökumətin yaradılmasının dördüncü mərhələsində nəzərdə tutulmuşdur:

- “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- √ Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqləmətlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
- E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunu

**165.** Dövlət Proqramında e-hökumətin yaradılmasının ikinci mərhələsində nəzərdə tutulmuşdur:

- “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- √ E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunu
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqləmətlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı

Elektron hökumət yalnız vətəndaşların və dövlət strukturlarının münasibətlərini deyil, eyni zamanda dövlət daxilində - onun ayrı-ayrı ....., ....., ..... və ..... arasındakı münasibətlərin də formasını dəyişir.

- 1.bəndləri
- 2.imkanları
- 3.səviyyələri
- 4.altbölmələri
- 5.funksiyaları

**166.**

- √ 1, 3, 4
- 1, 4, 5
- 2, 3, 4
- 3, 4, 5
- 1, 2, 3

**167.** Yenidən qurulan dövlət konsepsiyasının ilkin prinsiplərinə aid deyil:

- bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq zəruridir
- Bütün variantlar doğrudur
- √ dövlətə mütləq bəla kimi deyil, kollektiv fəaliyyət üsulu və ictimai problemlərin həlli kimi baxılmır
- səmərəli dövlət informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatının tələblərinə uyğun olmalıdır, böyük, mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə qalmalıdır
- dövlət idarəetməsinin problemi insanlar (bürokratiklər) deyil, bürokratik sistemin özüdür

**168.** Elektron hökumət nədir?

- hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
- elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
- √ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
- dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyətinə məlik şəxslər və idarələr yığıdır
- elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır

**169.** Açıq Açar Kriptografiyasından nə üçün istifadə edilir?

- SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
- İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- √ Elektron imza və açıq açar şifrələməsi
- Mübadilə olunan məlumatın şifrələnməsi



- Subyekt haqda məlumatlar və onun açıq açarı

170. PKI modelini təşkil edən komponentlərə aşağıdakılardan hansı aid deyil

- Sertifikat Mərkəzləri
- Saxlama bazaları
- ✓ Məlumat kitabçaları
- Sertifikat sahibləri
- Qeydiyyat Mərkəzləri

171. Dövlət Proqramında e-hökumətin yaradılmasının üçüncü mərhələsində nəzərdə tutulmuşdur:

- “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- ✓ Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
- E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunu

172. Dövlət Proqramında e-hökumətin yaradılmasının birinci mərhələsində nəzərdə tutulmuşdur:

- Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- ✓ “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunu
- Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı

173. Keyfiyyətli idarəetmə (Good Governance) yanaşma metodologiyasına uyğun olmayan keyfiyyət xarakteristikasını seçin.

- hakimiyyətin vətəndaşlar qarşısında hesabat verməsi
- nəticəvilik, səmərəlilik və faydalılıq
- qaydaların aliliyinin tanınması
- hakimiyyətin və onun qərarlarının şəffaflığı
- ✓ bərabərlik və ayrışeçkiliyin qəbul edilməsi

174. İnkişaf etmiş dünya ölkələrində elektron hakimiyyət və idarəetmənin tətbiqi hökumətin yenidən qurulması konsepsiyasının əsaslandığı prinsiplərə aid deyil:

- yerli cəmiyyətlərə böyük səlahiyyətlərin verilməsi
- uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemlərin həlli
- ✓ hökumət üçün xidmətlər təqdim edə biləcək strukturların rəqabətinin qeyri-zəruriliyi
- dövlət strukturunun çevikliyinə və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi
- dövlət strukturunun pulun xərclənməsinə deyil, onun qazanılmasına yönəldilməsi

175. Kommunikasiya şəbəkəsinə hansı komponentlər daxildir?

- qəbuledici, məlumat və ötürmə vasitələri
- ötürücü və qəbuledici
- ötürücü, qəbuledici və məlumat
- ötürücü, məlumat və ötürmə vasitələri
- ✓ ötürücü, qəbuledici, məlumat və ötürmə vasitələri

176. Telnet nədir?

- açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi

- √ uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- kompyuterlərarası faylların ötürülmə protokolu
- İnternetin tərkibinə daxil olan diskussion qruplar
- İnternetin ən populyar xidmət növü

**177.** HTML (Hypertext Markup Language) nədir?

- müxtəlif tip informasiyanı özündə saxlayan mətn
- hipermətni sənədlərin təşkili protokolu
- √ hipermətnin nişanlanması dili
- hipermətni sənədlərin ötürülməsi protokolu
- faylların ötürülmə protokolu

**178.** Birrəngli şəbəkələrin çatışmazlıqlarından biridir:

- √ şəbəkənin idarə olunmasının müxtəlifliyi
- yüksək etibarlılıq
- aşağı dəyər
- bir kompyuterin server kimi seçilməsinə çəkilən xərclərin yüksək olması
- şəbəkənin etibarlılığının və sürətinin serverdən asılı olması

**179.** Şəhər, əyalət və kiçik ölkələrin istifadəçilərini özündə birləşdirən şəbəkə necə adlanır?

- beynəlxalq
- korporativ
- global
- lokal
- √ regional

**180.** World Wide Web (World Wide Web - WWW) nədir?

- uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- kompyuterlərarası faylların ötürülmə protokolu
- √ İnternetin ən populyar xidmət növü
- açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
- İnternetin tərkibinə daxil olan diskussion qruplar

**181.** WAIS (Wide Area Information Servers) nədir?

- uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- kompyuterlərarası faylların ötürülmə protokolu
- İnternetin ən populyar xidmət növü
- √ açar sözlərə görə İnternetdə informasiya axtarışı vasitəsi
- İnternetin tərkibinə daxil olan diskussion qruplar

**182.** Məlumatların qəbul edilməsi protokoludur:

- SMTP
- √ POP
- FTP
- HTTP
- HTML

**183.** Metaaxtarış sistemlərinə aid olanı seçin:

- www.hotbot.com
- √ www.37.com
- www.yandex.com
- www.aport.ru
- www.exsite.com

184. Marker nədir?

- şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- bütün cavablar doğrudur
- istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir
- ✓ xüsusi bitlər ardıcılığı ilə təchiz olunmuş paketdir
- kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir

185. Qovşaq nədir?

- ✓ şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- bütün cavablar doğrudur
- kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir
- istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir

186. Qlobal şəbəkənin baza protokolu hansıdır?

- ✓ TCP/IP
- SMTP
- HTML
- HTTP
- FTP

187. Eyni zamanda bir neçə axtarış sistemlərində axtarışı həyata keçirən xüsusi sistemlər necə adlanır?

- ixtisaslaşmış axtarış sistemləri
- mürəkkəb axtarış sistemləri
- sadə axtarış sistemləri
- indeksli axtarış sistemləri
- ✓ metaaxtarış sistemləri

188. Ethernet şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- halqa
- qarışıq
- ulduz
- ✓ şin
- ierarxik

189. Şəbəkə topologiyasının lokal şəbəkələr üçün xarakterik olan əsas növləri hansılardır?

- şin, qarışıq, ağac
- şəbəkə, ulduz, halqa
- ulduz, qarışıq, ierarxik
- ✓ şin, ulduz., halqa
- şin, ierarxik, ağac

190. Şəbəkə qovşaqlarının rabitə kanalları ilə məntiqi birləşmə sxemi necə adlanır?

- Kommunikasiya
- Şəbəkə modeli
- ✓ Topologiya
- Abonent sistemi
- Relyasiya modeli

191. İstifadəçilərə təqdim olunan şəbəkə resurslarının mənbəyi olan kompyuterlər qlobal şəbəkələrə ..... vasitəsilə qoşulur.

- ✓ provayderlər

- işçi stansiya
- brauzerlər
- serverlər
- drayverlər

192. .... arxitekturası şəbəkədə kompyuterlərin qarşılıqlı təsir modelidir.

- ✓ müştəri-server
- abonent – kompyuter
  - məsələ-işçi stansiya
  - mənbə - qəbuledici
  - fayl-server

Fayl-serverlərin əsas xüsusiyyətləri hansılardır?

193. 1.Şəbəkə istifadəçilərinin verilənlərini özündə saxlayır, onların bu verilənlərdən istifadəsini təmin edir  
2.Onlar istənilən əməliyyat sistemi altında işləyir  
3.Fayl-serverlər çox böyük həcmli əməli yaddaşa və sərt diskə malik kompyuterlərdir  
4.Fayl-serverlərin başlıca resursu fayllardır  
5.Fayl-serverlər kiçik həcmli əməli yaddaşa və sərt diskə malikdir

- 1, 4, 5
- 1, 2,4
- ✓ 1,3, 4
- 1, 4, 5
- 1, 2, 3

194. Şəbəkənin topologiyası nədir?

- şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- bütün cavablar doğrudur
- ✓ kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir
- istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir

195. İşçi stansiya - ...

- istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir
- verilənlərin mənbəyidir
- istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir
- ✓ verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir

196. Ötürmə vasitələri...

- verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir
- verilənlərin mənbəyidir
- istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir.
- ✓ verilənlərin ötürülməsini təmin edən xüsusi aparatura və fiziki ötürücü mühitdir
- ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlərdir

197. Fiziki ötürücü mühit nədir?

- ✓ verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir
- verilənlərin mənbəyidir
  - istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir
  - ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlərdir
  - verilənlərin ötürülməsini təmin edən xüsusi aparatura və fiziki ötürücü mühitdir

198. .... axtarış sistemləri müəyyən mövzu üzrə informasiyanın axtarışına istiqamətləndirilmiş sistemlərdir.

- Metaaxtarış
- Sadə
- Mürəkkəb
- Indeksli
- √ İxtisaslaşmış

**199.** Hansı yazılış doğrudur?

- <http:\\www.cit.az\\fayl1\\index.html>
- <http:\\www.cit.az.fayl1/index.html>
- √ <http://www.cit.az/fayl1/index.html>
- <http://www.cit.az/fayl1/index.html>
- <http://www.cit.az\\fayl1/index.html>

**200.** HTTP (Hypertext Transfer Protocol) nədir?

- hipermətni sənədlərin təşkili protokolu
- müxtəlif tip informasiyanı özündə saxlayan mətn
- faylların ötürülmə protokolu
- hipermətnin nişanlanması dili
- √ hipermətni sənədlərin ötürülməsi protokolu

**201.** Token Ring şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- ulduz
- şin
- qarışıq
- √ halqa
- ierarxik

**202.** Arcnet şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- √ ulduz
- qarışıq
- halqa
- ierarxik
- şin

Hansı mülahizə doğrudur?

**203.** 1. Qlobal şəbəkə müxtəlif ölkələrdə, qitələrdə yerləşən abonentləri birləşdirir  
2. Ötürücü verilənləri qəbul edən, qəbuledici isə verilənləri ötürən qurğudur  
3. Fiziki ötürücü mühit verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir  
4. İstənilən kommunikasiya şəbəkəsi yalnız ötürücünü və qəbuledicini özündə saxlayır

- 1, 2
- 2, 4
- 1, 4
- 3, 4
- √ 1, 3

**204.** Rəssamlıq və arxitektura informasiyanın hansı növünə aid edilir (Sürət 22.09.2015 12:02:13)

- sözlü
- şifahi
- √ vizual
- səsli
- yazılı

**205.** Tranzaksiya xərcləri nədir? (Sürət 22.09.2015 11:55:10)

- Bazar xərcləri

- Firmadaxili xərclər
- İstehsal xərcləri
- İşçilərin işə götürülməsi ilə bağlı xərclər
- ✓ Sövdələşmənin yerinə yetirilməsi ilə bağlı xərclər

206. Elm və ədəbiyyat informasiyanın hansı növünə aid edilir, (Sürət 22.09.2015 12:02:07)

- şifahi
- yazılı
- ✓ sözlü
- səsli
- vizual

207. Amazon.com internet mağazası kim tərəfindən yaradılmışdır?

- ✓ Cef Bezos
- R.H.Donell
- Pyer Omidyar
- Kris Aqarpao
- Cefri Skoll

208. eBay Butterfield and Butterfield auksionunu neçənci ildə əldə etmişdir?

- ✓ 1999
- 1995
- 1996
- 1997
- 1998

209. Ebay əsasən hansı ticarət növündədir?

- B2B
- B2G
- ✓ B2C
- C2C
- C2B

210. Ebayın ən son əldə etdiyi nailiyyəti:

- eBay craigslist.org da 25 faiz aksiyalara sahib olması
- alman firması Marktplaatsı ələ keçirməsi
- Korean online trading company firmasının aksiyalarına sahib olması
- Hindistanın Baaze.com saytına 50 milyon dollar ödəməklə sahib olması
- ✓ Skype kampaniyasının 30 faiz səhmlərini əldə etməsi

211. İnternet auksionunun adi auksiondan fərqi kimi qeyd edilən mülahizələrdən düzgün olanı seçin:  
Alıcıların bilavasitə iştirakı olmadan distant aparılması  
2. Bu cür auksionlarda iştirak edənlər yer kürəsinin ixtiyari yerində yerləşə bilərlər.  
3. Adi auksiondan fərqli olaraq internet auksion alıcıların bilavasitə iştirak etmədən distant aparılır.

- 2,3
- yalnız2
- yalnız 3
- ✓ hamısı
- 1,2

212. eBay-ın ilk prezident kimi kim təyin edilmişdir?

- ✓ Cefri Skoll
- R.H.Donell

- Tim Berners-Li
- Pyer Omidyar
- Kris Aqarpao

213. Neçənci ildə eBay PayPal ödəmə sistemini 1.5 milyard dollara alır?

- √ 2002
- 2001
- 1997
- 1998
- 1999

214. AuctionWeb adlı onlayn auksion neçənci ildə kim tərəfindən yaradılmışdır?

- √ Pyer Omidyar
- Tim Berners-Li
- R.H.Donell
- Meq Vitman
- Kris Aqarpao

215. eBay-a ən böyük müvəffəqiyyət hansı satış növü gətirdi?

- Fiksə olunmuş qiymətlə satış
- “İkinci əl” satışı
- Birbaşa məhsul satışı
- Reklam xarakterli elanlar
- √ Auksiondan satış

216. Hər gün orta hesabla eBAYdan neçə kateqoriyadan nə qədər məhsul təqdim olunur?

- 40000 kat.dan 30 mln məhsul
- 40000 kat.dan 20 mln məhsul
- √ 30000 kat.dan 20 mln məhsul
- 30000 kat.dan 15 mln məhsul
- 20000 kat.dan 20 mln məhsul

217. Ebuyın dünyada ən böyük auksionu kimi neçə qeydiyyatçısı var?

- 13 mln
- 12 mln
- √ 15mln
- 14 mln
- 10 mln

218. Aşağıda sadalananlardan elektron kommersiyanın kateqoriyasına aid olmayanı göstərin: (Sürət 22.09.2015 13:13:02)

- B2A
- √ C2Q
- B2B
- B2G
- C2C

219. Elektron kommersiyanın texnoloji əsasını nə təşkil edir? (Sürət 22.09.2015 13:12:36)

- Lokal şəbəkə
- Regional şəbəkə
- √ Qlobal şəbəkə
- Ekstranet
- İntranet

220. Elektron bazar nədir? (Sürət 22.09.2015 13:12:18)

- Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- Bütün cavablar düzdür
- Müştərək biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir
- ✓ Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya sistemidir
- Məlumat bazalarını idarəetmə sistemləridir

221. Aşağıdakı ifadələrdən hansı giriş logistikasına aiddir, (Sürət 22.09.2015 13:10:28)

- Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
  - ✓ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
  - Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
  - Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.

222. Aşağıdakı ifadələrdən hansı istismar prosesinə aiddir, (Sürət 22.09.2015 13:10:14)

- ✓ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.

223. Aşağıdakı ifadələrdən hansı çıxış logistikasına aiddir, (Sürət 22.09.2015 13:09:55)

- Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ✓ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.

224. Aşağıdakı ifadələrdən hansı marketinq prosesinə aiddir, (Sürət 22.09.2015 13:09:31)

- Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.



- √ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan
- keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.

**225.** Məlumat bazalarının idarə olunması sistemlərinin funksiyalarına aşağıdakılardan hansı aiddir, (Sürət 22.09.2015 13:08:55)

- √ İnformasiyanın qorunması və axtarışı kompüter informasiya sistemlərinin əsas əməliyyatlarıdır.
- Variantlar arasında doğru cavab mövcud deyil
- Təşkilati strukturun mərkəzi yaddaşında strukturlaşdırılmamış mətn məlumatlarının axtarışının səmərəli üsulunu təmin edir.
- Birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
- Sənəd dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi yoxlanılması və işlənilməsi, habelə müəyyən insanlar – müşahidəçi, menecer, vitse-prezident və i.a. tərəfindən bəyənilməsi tələb edilən ofis əməliyyatlarının istənilən növünü əhatə edir

**226.** Virtual korporasiyanın əsasını təşkil edən elementlərə aiddir? (Sürət 22.09.2015 13:10:57)

- sistemlərinin baza infrastrukturunu
- √ variantların hamısı
- virtual dəyər zəncirləri
- informasiya texnologiyalarının infrastrukturunu
- alıcıların virtual birlikləri

**227.** Metrikalar nədir? (Sürət 22.09.2015 13:11:41)

- Layihələrin idarə olunmasının həyat dövrünün vacib köməkçi proseslərindən biridir
- √ Spesifikasiyalar əsasında həm layihəni, həm də məhsulun reallaşdırılmasını qiymətləndirən ölçmə meyarları və metodlarıdır
- Bütün cavablar doğrudur
- Prosedurların, hərəkətlərin, texnologiyaların, metodların və vərdişlərin praktiki və əlverişli sistemidir
- Layihənin idarə edilməsi məsələlərini həll etməyə və onun başa çatdırılması kursunu müəyyənləşdirməyə imkan verən fəaliyyətdir

**228.** Rəqəmsal iqtisadiyyatın hazırda inkişafına təsir göstərən başlıca amil:

- √ Rəqəmsal uçurum
- Əhəlinin adaptasiya müddəti
- maarifləndirmənin olmaması
- Dövlətin rolu
- heç biri

**229.** Klassik iqtisadiyyatda əsas kapital puldursa rəqəmsal iqtisadiyyatda əsas kapital :

- √ informasiya kapitalı
- elektron pul
- heç biri
- qiymətli kağızlar
- çek

**230.** Rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa mane olan amillər sırasını seçin:

- 1. Dünya nəhənglərinin Rİ-tin əleyhinə olması
- 2. Rəqəmsal uçurum
- 3. Texnoloji çatışmazlıq
- 4. İqtisadiyyatın zəif olması
- 4
- 1,2,4
- 1,3
- 1
- √ 1,2,3

231. Rəqəmsal iqtisadiyyatın inkişafı ilə nəticələnə bilər:
- maddi tarazlıq
  - texnoloji bərabərlik
  - iqtisadi tarazlıq
  - bərabər hüquqluq
  - ✓ liberal tarazlıq
232. 1990 cı illərdən başlayaraq inkişaf etmiş ölkələrlə dünyanın digər ölkələri arasında əhəmiyyətli fərqlər əsasən nə ilə bağlı olmuşdur?
- Rəqəmsal iqtisadiyyatla
  - İqtisadiyyatla
  - Təhsillə
  - ✓ Texnologiyalarla
  - İnternet marketinqlə
233. Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir?
- İnnovasiya və texnologiyalar
  - İdarəetmə
  - ✓ ÜDM
  - İqtisadiyyat
  - Sosial kapital
234. Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir?
- Təhlükəsizlik
  - ✓ Əhali sayı
  - Ömür həddi
  - İqtisadiyyat
  - Təhsil
235. Rəqəmsal demokratiya nədir? (Sürət 22.09.2015 13:17:03)
- elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
  - dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
  - informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
  - ✓ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
  - hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
236. Elektron kommersiya bazarında neçə növ xidmət mövcuddur? (Sürət 22.09.2015 13:16:45)
- 3
  - 5
  - ✓ 4
  - 2
  - 6
237. Back-Office nədir? (Sürət 22.09.2015 13:16:30)
- ✓ məsafədən mağazanı idarə etmək üçündür
  - malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir
  - istifadəçiyə tarif qismində cavab verən
  - istifadəçinin İnternet hiper mühitində sərbəst hərəkətini təmin edir
  - elektron ödəmə sisteminə nəzarət edir.
238. İnteraktiv bazarları başqa cür necə adlandırırlar? (Sürət 22.09.2015 13:16:18)
- Virtual mağaza
  - ✓ Elektron hab

- Auksion
- İnformasiya brokeri
- Bazar cəmləşdiricisi

239. İnternet-mağaza nədir? (Sürət 22.09.2015 13:15:28)

- √ “Vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə malın sifarişinə imkan verən mağazadır
- İnformasiya texnologiyalarının satışı üçün mağazadır
- Vitriini İnternet vasitəsilə malları tanıtmağa xidmət edən mağazadır
- elektron pulların satışı üçün mağazadır
- malları reklam etmək üçün İnternetdə yerləşdirilən mağazadır

240. Elektron ödəniş sistemlərinə aiddir: (Sürət 22.09.2015 13:15:54)

- Kredit kartları
- √ Bütün cavablar doğrudur
- Elektron çeklər və veksellər
- Mikroprosessorlu kredit kartları
- Elektron pullar və cib kisələri

241. Müasir İnternet iqtisadiyyatının inkişafında ən mühüm rolu tutan WWW dünyə hörümçək toru sistemi hansı ölkədə yaradılmışdır?

- ABŞ
- Koliforniya
- √ İsveçrədə
- Norveç
- Fransa

242. MillWard Brown şirkəti tərəfindən göstərilən statistik nəticəyə görə 2011-ci ildə birinci yerdə hansı brend qərarlaşır?

- Google
- √ Apple
- McDonald s
- China Mobile
- İBM

243. Rəqabət üçbucağına daxildir:

- Şərq –Avropa-Qərb
- ABŞ –Avropa –Çin
- √ Qərb –İslam –Çin
- ABŞ – ÇİN –Yaponiya
- Qərb –İslam – Avropa

244. High- tech texnologiyalardan high-hume texnologiyalara keçidə yəni insan faktorunun dəyişməsinə nə səbəb olmuşdur?

- √ Dünya iqtisadiyyatında böhran
- İnformasiya iqtisadiyyatı
- İnternetin yaranması
- Texnoloji inqilab
- Təhsilin köklü dəyişikliyi

245. İnkişaf etmiş ölkələrin özündə texnoloji proqramların inkişafına mənfi təsir göstərən əsas amil hansıdır?

- √ rəqəmsal iqtisadiyyatın reallaşması üçün zəif ölkələrdə uyğun bazarın olmaması
- inkişaf etmiş ölkələrdə həddindən artıq sürətlə baş verən texnoloji inqilab
- İKT-nin inkişaf etməkdə olan ölkələr arasında qeyri bərabər inkişafı
- İKT –nin inkişaf etmiş ölkələr arasında qeyri bərabər inkişafı
- inkişaf etmiş ölkələrdə olan elmi texniki tərəqqi

246. Çin Xalq Respublikasının texnoloji potensial indeksi təqribi olaraq nə qədər göstərilmişdir?
- 44.4
  - 88.8
  - ✓ 82.6
  - 66.6
  - 76.2
247. Aşağıda qeyd edilənlərdən yanlış fikri seçin: Umumilikdə müasir informasiya texnologiyalarının inkişafı aşağıdakı nəticələrə gətirib çıxaracaqdır:
- Meta texnologiyalı dövlətlərlə rəqabətin mümkünsüzlüyü digər ölkələrin onlara hər sahədə qydsiz –şərtsiz tabe olmasına və sonda dünyada rəqabət proseslərinin zəifləməsinə gətirib çıxaracaqdır.
  - ✓ texnologiyaların inkişafı qlobal monopolizmə gətirərək sonda öz-özünü tormozlayır
  - Pulun texnologiyalar dəyər baxımından uduzması ilə xarakterizə olunan İnformasiya cəmiyyətinin yaranması
  - Ənənəvi texnologiyaların dəyərdən düşməsi;
  - Maddi məhsul istehsalı yeni texnologiyaların yeni şüuru və mədəniyyəti yaradan texnologiyalara çevrilməsi (high –tech dən high hume-e keçid);
248. Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik anlayışı hansı variantda daha düzgün verilmişdir?
- ✓ Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
  - Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.
  - Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
  - İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
  - Heç biri
249. Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- ✓ Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması.
  - İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması.
  - İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
  - Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
  - Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri.
250. Elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- ✓ İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).
  - İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
  - Şirkətlərin tədricən kompüterləşməsi
  - İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması.
  - Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
251. Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?
- Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
  - ✓ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
  - Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
  - Uzun illər iqtisadi vəziyyətin qeyri-sabit olması.
  - İnteraksiya mühitinin əlverişsiz olması.
252. Azərbaycanda elektron-kommersiyanın inkişafına mane olan amillər aşağıdakılardan hansıdır?
- Web saytların əksəriyyətinin xaotik və həddən artıq yükləniş olması potensial müştərilərin cəlb olunması və saxlanmasına mane olur.
  - Reklam və internet marketing üzrə mütəxəssislərin azlığı bu sahədə işlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu bizim “elektron məkanımızda” pullu xidmətlərdən çox, barter və pulsuz xidmətlərin üstünlük təşkil etməsilə bağlıdır. Lakin bu sahədə vəziyyət tədricən dəyişir.
  - Maliyyə razılaşmalarının və şəxsi informasiyaların ötürülməsinin təhlükəsizliyinin təmin olunması da əsas məsələlərdəndir.

- Tədqiqatçıların məlumatlarına görə, istifadəçi saytda 8 saniyə ərzində özünə faydalı bir şey görməsə, o öz “yoluna” davam edəcəkdir.
- ✓ Bütün variantlar düzgündür

253. Elektron göndərişlər (spem) vasitəsilə aşağıdakılardan hansı mümkündür?

- Maraqlı təşkilatlara dilerlik və distribyutorluq təklif edilməsi.
- Potensial istehlakçıları şirkətin məhsul və xidmətlərinin əldə olunması imkanları barədə məlumatlandırmaq.
- ✓ Qeyd edilənlərin hamısı
- Maraqlanan şəxslərə öz informasiya bülletenləri və press-relizlərin göndərilməsi.
- Biznes partnyorları və həmkarları yarmarkalara, sərgilərə, müşavirələrə, seminarlara, banketlərə, təqdimatlara və press-konfranslara dəvət etmək.

254. C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada İctimailik (Community) anlayışını düzgün ifadə edən variantı seçin:

- Quruluş və dizayn
- Mətn, şəkillər, səslər, videosıra
- Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətin təmin etməsi.
- ✓ Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.

255. C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kommersiya (Commerce) anlayışını düzgün ifadə edən variantı seçin:

- Mətn, şəkillər, səslər, videosıra
- Quruluş və dizayn
- ✓ Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.
- Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətinin təmin etməsi.
- Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.

256. C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kommunikasiya (Communication) anlayışını düzgün ifadə edən variantı seçin:

- Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- Saytın müxtəlif istifadəçilərə uyğunlaşdırıla bilməsi və ya istifadəçilərə saytı personalizə (öz tələblərinə uyğun olaraq dəyişiklik) etməyə imkan verməsi qabiliyyəti.
- Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.
- ✓ Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli kommunikasiyaları təmin etməsi.
- Mətn, şəkillər, səslər, videosıra

257. C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kastomizasiya (Customization) anlayışını düzgün ifadə edən variantı seçin:

- Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətinin təmin etməsi.
- Mətn, şəkillər, səslər, videosıra
- ✓ Saytın müxtəlif istifadəçilərə uyğunlaşdırıla bilməsi və ya istifadəçilərə saytı personalizə (öz tələblərinə uyğun olaraq dəyişiklik, customization) etməyə imkan verməsi qabiliyyəti.
- Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları

258. Ənənəvi iqtisadiyyatda müştərilərin məmnun qalma dərəcələrinin və onların əldə saxlanılması səviyyəsinin qiymətləndirilməsi aparılmırdısa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- Marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurlar
- Heç biri
- ✓ Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir
- Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
- Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir

259. Ənənəvi iqtisadiyyatdabaşlıca olaraq maliyyə nəticələri qiymətləndirilir səhmdarlar üzərində fokuslaşdırsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- heç biri
- Marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurlar
- ✓ Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir . Maraqlı şəxslər üzrə fokuslaşır
- Müştərilərin məmnun qalma dərəcələrinin və onların əldə saxlanılması səviyyəsinin qiymətləndirilməsi aparılmır
- Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir

260. ənənəvi iqtisadiyyatdaticarət markaları reklam vasitəsilə yaradılırdısa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
- Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
- Müştəri seqmentləri üzrə təşkil edilmişdir
- ✓ Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
- Marketinqlə hər kəs məşğuldur

261. ənənəvi iqtisadiyyatda müştərinin mənfəətli trasaksiyaları üzərində fokuslaşdırsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- Müştəri seqmentləri üzrə təşkil edilmişdir
- Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
- ✓ Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
- Marketinqlə hər kəs məşğuldur
- Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır

262. ənənəvi iqtisadiyyatda əsas diqqət müştərilərə istiqamətlənmişdirsə yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
- Ticarət markaları reklam vasitəsilə yaradılır
- Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
- ✓ Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
- Marketinqlə hər kəs məşğuldur

263. ənənəvi iqtisadiyyatda marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurdularsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ✓ Marketinqlə hər kəs məşğuldur
- Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
- Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
- Eyni halda
- Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir

İdarəetmənin taktiki səviyyəsinin əsas məqsədlərini sadalayın.

- 264.
1. sifarişlərin reallaşdırılma qrafiklərinin və baza iş planlarının təşkili və təshih
  2. təşkilatın bütünlükdə dayanıqlı fəaliyyətinin təmini
  3. təşkilatın inkişafının perspektiv istiqamətlərinin təyini
  4. qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resursların seçimi və qiymətləndirilməsi
  5. təşkilatın inkişafı üçün potensialın təşkili

- 1, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- ✓ 1, 2, 5
- 1, 3, 4

265. Qərar qəbuletmənin plan məsələlərinin reallaşmasının əməli səviyyəsində hansı funksiya yerinə yetirilir?

- verilənlərin emalı avtomatlaşdırılır və əsasən zəif strukturlaşdırılmış məsələlərin həllinə yardımçı olan modellərin reallaşdırılması təmin edilir
- ✓ iqtisadi obyektin müxtəlif funksional məsələlərinin həlli üzrə çoxlu sayda cari əməliyyatlar yerinə yetirilir
- təşkilatın inkişaf prosesində əldə olunmuş potensial əsasında sifarişlərin reallaşdırılma qrafikləri və baza iş planları təşkil və təshih edilir
- İnformasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
- təşkilatın inkişafının perspektiv istiqamətləri təyin edilir

266. Qərar qəbuletmənin plan məsələlərinin reallaşmasının taktiki səviyyəsində hansı funksiya yerinə yetirilir?

- təşkilatın bütünlükdə dayanıqlı fəaliyyəti təmin edilir
- təşkilatın inkişafının perspektiv istiqamətləri təyin edilir
- ✓ verilənlərin emalı avtomatlaşdırılır və əsasən zəif strukturlaşdırılmış məsələlərin həllinə yardımçı olan modellərin reallaşdırılması təmin edilir
- İnformasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
- firmanın cari vəziyyəti haqqında sorğulara cavab hazırlanır və təşkilatın əməli idarəetməyə uyğun olan informasiya sellərinə nəzarət edilir

**267.** Qərar qəbulətmənin plan məsələlərinin reallaşmasının strateji səviyyəsində hansı funksiya yerinə yetirilir?

- təşkilatın bütünlükdə dayanıqlı fəaliyyəti təmin edilir
- mütəxəssislər gündəlik əməli idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan informasiya məhsulları ilə təmin edilir
- ✓ informasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
- təşkilatın inkişafı üçün potensial təşkil edilir
- firmanın cari vəziyyəti haqqında sorğulara cavab hazırlanır və təşkilatın əməli idarəetməyə uyğun olan informasiya sellərinə nəzarət edilir

**268.** Kombinasiya edilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablaşma mərkəzində gedir.
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- ✓ avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablaşma texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.

**269.** Mərkəzləşdirilməmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- ✓ mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablaşma texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır
- avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablaşma mərkəzində gedir.

**270.** Mərkəzləşdirilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ✓ iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablaşma mərkəzində gedir.
- müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
- avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablaşma texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.

**271.** Bələdiyyə informasiya sistemlərinə aiddir:

- heç biri
- iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir
- inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir.
- konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur.
- ✓ yerli özünü idarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət və onun tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir.

272. Federal informasiya sistemlərinə aiddir:

- şəhərin sosial-iqtisadi sahələrinin tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir
- ✓ inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir
- konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur
- yerli özünüidarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət edir
- iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir

273. İdarəetmənin informasiya sisteminin funksiyalarına aid deyil:

- iqtisadi obyektin cari vəziyyəti haqqında idarə edən personalın informasiyalaşdırılması hesabına əməyin məhsuldarlığının artırılmasının təmin olunmasına imkan verir
- informasiyanın əməli yığılı, ötürülməsi və emalı hesabına qəbul edilən qərarların əsaslandırılma dərəcəsini yüksəldir
- bazar iqtisadiyyatı şərtləri daxilində təşkilatın idarə edilməsi ilə qərarların vaxtında qəbul edilməsinə imkan verir
- vahid informasiya fondundan idarəetmənin bütün səviyyələrinin rəhbərlərinə lazım olan informasiyanın vaxtlı-vaxtında təqdim olunması hesabına idarəetmənin səmərəliliyinin artımına nail olur
- ✓ müxtəlif strukturlarda və idarəetmənin bütün səviyyələrində qəbul edilən qərarların razılaşdırılmasına şərait yaratmır

274. ....informasiyanın emalı və idarəetmə qərarlarının qəbulu üçün nəzərdə tutulmuş informasiyanın, iqtisadi-riyazi metod və modellərin, texniki, proqram və digər vasitələrin məcmusudur.

- avtomatlaşdırılmış iş yerləri
- ✓ idarəetmənin informasiya sistemi
- idarəetmənin informasiya texnologiyası
- xidmət sistemi
- avtomatlaşdırılmış informasiya sistemi

275. .... forma təşkilat daxilində strateji biznes vahidlərinin ayrılması və ya öz büdcəsi olan fəaliyyətini sərbəst planlaşdıran gəlir mənbələri ilə xarakterizə olunur. Cümləni tamamlayın.

- İntegrasiya edilmiş İS
- Mərkəzləşdirilmiş
- Korporativ əS
- Korporativ hesablama əbəkəsi
- ✓ Mərkəzləşdirilməmiş

276. POP3, SMTP, UUCP protokollarının vəzifəsi,

- istifadəçilərə korporativ hesablama şəbəkəsinin kom-mu-nikasiya resursları ilə iş vasitələrini təqdim edən vahid istifadəçi interfeysinin reallaşmasını
- bazasında korporativ hesablama şəbəkələri abonentlərinin maraqları daxilində qlobal xidmətlər kataloqlarının təşkilini
- ✓ işləyən mövcud verilənlərin ötürülməsi şəbəkələrində beynəlxalq standartlar əsasında elektron poçtun mühafizəsini
- on-line və off-line rejimlərində strukturlaşdırılmış informasiyaya daxilolmanı
- vahid elektron poçt xidmətinin və elektron sənəd dövriyyəsinin təşkilini

277. x.500 protokollarının vəzifəsi,

- istifadəçilərə korporativ hesablama şəbəkəsinin kom-mu-nikasiya resursları ilə iş vasitələrini təqdim edən vahid istifadəçi interfeysinin reallaşmasını
- ✓ bazasında korporativ hesablama şəbəkələri abonentlərinin maraqları daxilində qlobal xidmətlər kataloqlarının təşkilini
- on-line və off-line rejimlərində strukturlaşdırılmış informasiyaya daxilolmanı
- işləyən mövcud verilənlərin ötürülməsi şəbəkələrində beynəlxalq standartlar əsasında elektron poçtun mühafizəsini
- vahid elektron poçt xidmətinin və elektron sənəd dövriyyəsinin təşkilini

278. ....firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur. Cümləni tamamlayın.

- Üçüncü növ məsələlər
- İkinci növ məsələlər



- √ Birinci növ məsələlər
- Dördüncü növ məsələlər
- Beşinci növ məsələlər

**279.** Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil:

- bütün kateqoriyadan olan vətəndaşlara (təqaüdüçülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron vasitələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
- dövlət idarəçiliyində informasiya texnologiyaları
- vətəndaşların bütün zəruri dövlət informasiyasına sərbəst daxil olmasının təmini
- √ növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu
- informasiyanın elektron emalı, ötürülməsi və yayılması vasitələri əsasında dövlət idarəetməsinin təşkili

**280.** Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir?

- ERPII, CRM, Workflow
- SCM, OLAP, CRM
- SCM, OLAP, CRM
- CALS, ERP, MRPII
- √ G2G, G2B, G2C

**281.** Konstitusiyalı dövlətlərdə hökumətin tərkibinə daxil olmayanı seçin.

- respublika prezidenti
- nazirlər kabineti
- √ monarx
- ali məhkəmə
- parlament

**282.** Elektron hökumətin tətbiqinin əsas maliyyə mənbəyi .....

- qeyri-hökumət təşkilatlarıdır
- transmilli təşkilatlarıdır
- beynəlxalq strukturlardır
- √ dövlət büdcəsidir
- nazirlər kabinetidir

**283.** İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin xarici üstünlüklərinə aiddir

- Xidmətlərin göstərilməsinin tezləşməsi
- Xidmətlərdən istifadə imkanlarının artması
- Xidmətlərin göstərilməsində innovasiyalar
- √ Variantların hamısı doğrudur
- Yüksək səmərəlilik

**284.** İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin daxili üstünlüklərinə aiddir,

- Təkrarlanan funksiyaların ləğvi
- Bürokratik prosedurların sadələşdirilməsi
- Daha yaxşı koordinasiya və kommunikasiya
- √ Variantların hamısı doğrudur
- Transaksiyaların dəyərinin azalması

**285.** Bu təşkilatlararası şəbəkə, dövlət məlumatları bazası, elektron sənəd dövriyyəsi sistemi, reyestrlər və s-dir; Bu ifadə aşağıdakılardan hansına aiddir

- √ hökumət-hökumət (C2G)
- hökumət-biznes (G2B)
- hökumət-üçüncü sektor (G2N)
- hökumət-biliklər (G2K)

- hökumət-vətəndaş (G2C)
- 286.** Vətəndaşlarla dövlət arasında vergi əlaqələri, iş yerləri barədə məlumatların və tibbi informasiyaların verilməsi, seçicilərin qeydiyyatı və səs verməsi və s. daxildir; Bu ifadə aşağıdakılardan hansına aiddir
- hökumət-hökumət (C2G)
  - hökumət-biznes (G2B)
  - hökumət-üçüncü sektor (G2N)
  - hökumət-biliklər (G2K)
  - √ hökumət-vətəndaş (G2C)
- 287.** Bu lisenziyaların və icazələrin verilməsi, dövlət satınalmalarının aparılması və i.a. deməkdir; Bu ifadə aşağıdakılardan hansına aiddir,
- hökumət-hökumət (C2G)
  - √ hökumət-biznes (G2B)
  - hökumət-üçüncü sektor (G2N)
  - hökumət-biliklər (G2K)
  - hökumət-vətəndaş (G2C)
- 288.** İKT-dən istifadə etməklə dövlət qeyri-dövlət ictimai təşkilatlarla (NGO) əlaqələr qurur; Bu ifadə aşağıdakılardan hansına aiddir
- hökumət-hökumət (C2G)
  - hökumət-biznes (G2B)
  - √ hökumət-üçüncü sektor (G2N)
  - hökumət-biliklər (G2K)
  - hökumət-vətəndaş (G2C)
- 289.** Sertifikasiya Mərkəzi nə ilə məşğul olur?
- [Elektron imza və açıq açar şifrələməsi
  - Subyekt haqda məlumatlar və onun açıq açarı
  - √ SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
  - İnteraktiv inteqrasiya olunmuş xidmətlər
  - Mübadilə olunan məlumatın şifrələnməsi
- 290.** E-hökumət strategiyasının 5-ci mərhələsi necə adlanır,
- Məlumatın yerləşdirilməsi
  - Tranzaksiya
  - İnteraktiv inteqrasiya olunmuş xidmətlər
  - √ Hökumətin transformasiyası
  - Əks əlaqə
- 291.** E-hökumət strategiyasının 4-cü mərhələsi necə adlanır
- Məlumatın yerləşdirilməsi
  - Tranzaksiya
  - √ İnteraktiv inteqrasiya olunmuş xidmətlər
  - Hökumətin transformasiyası
  - Əks əlaqə
- 292.** E-hökumət strategiyasının 3-cü mərhələsi necə adlanır
- Məlumatın yerləşdirilməsi
  - √ Tranzaksiya
  - İnteraktiv inteqrasiya olunmuş xidmətlər
  - Hökumətin transformasiyası
  - Əks əlaqə
- 293.** E-hökumət strategiyasının 2-ci mərhələsi necə adlanır

- Məlumatın yerləşdirilməsi
- Tranzaksiya
- İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- Hökumətin transformasiyası
- ✓ Əks əlaqə

294. E-hökumət strategiyasının 1-ci mərhələsi necə adlanır,

- ✓ Məlumatın yerləşdirilməsi
- Tranzaksiya
- İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- Hökumətin transformasiyası
- Əks əlaqə

295. E-hökumət infrastrukturunun funksional cəhətdən müstəqil, lakin qarşılıqlı əlaqədə olan hansı konturda yaradılması nəzərdə tutulur:

- fərdi və xüsusi
- ✓ daxili və xarici
- orta və iri
- ümumi və xüsusi
- dövlət və özəl

296. E-hökumət infrastrukturunun funksional cəhətdən müstəqil, lakin qarşılıqlı əlaqədə olan neçə konturda yaradılması nəzərdə tutulur:

- ✓ 2
- 6
- 3
- 5
- 4

297. Dünya təcrübəsində elektron idarəçiliyin neçə əsas tipi vardır

- 2
- 6
- 3
- 5
- ✓ 4

298. E-hökumət təkamül prosesində neçə mərhələdən keçir:

- 5
- 6
- 2
- 3
- ✓ 4

299. Dövlətin elm, innovasiyalar və texnologiyalar sektoru ilə qarşılıqlı əlaqələridir. Bu ifadə aşağıdakılardan hansına aiddir

- hökumət-üçüncü sektor (G2N)
- ✓ hökumət-biliklər (G2K)
- hökumət-hökumət (C2G)
- hökumət-vətəndaş (G2C)
- hökumət-biznes (G2B)

300. Elektron sertifikatın vacib 2 hissəsi hansılardır?

- ✓ Subyekt haqda məlumatlar və onun açıq açarı
- İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- Elektron imza və açıq açar şifrələməsi

- Mübadilə olunan məlumatın şifrələnməsi
- SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir

**301.** Gücləndirilmiş e-imzanın üstünlüklərinə aiddir

- bütünlük (integrity);
- Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).
- ✓ Variantların hamısı doğrudur
- tanınma (authentication);
- gizlilik (confidentiality);

**302.** E-hökumət strategiyasının 1-ci mərhələsi - məlumatın yerləşdirilməsinə aşağıdakılardan hansı aiddir,

- İctimaiyyətlə əlaqələr şöbələri üçün məlumat
- ✓ Variantların hamısı doğrudur
- Səhifələrin yeniləşdirilməyən məzmunu - dövlət idarələrinin “vizit kartları”
- Hökumət orqanlarının İnternetdə baza şəklində iştirakı
- Məlumat kitabçaları

**303.** E -hökumət infrastrukturunun xarici konturuna aiddir,

- hökumət-üçüncü sektor (G2N)
- ✓ G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”
- G2G – “hökumət-hökumət”
- hökumət-biliklər (G2K)
- hökumət-vətəndaş (G2C)

**304.** E -hökumət infrastrukturunun daxili konturuna aiddir

- hökumət-vətəndaş (G2C)
- ✓ G2G – “hökumət-hökumət”
- G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”
- hökumət-üçüncü sektor (G2N)
- hökumət-biliklər (G2K)

**305.** Elektron idarəçiliyin dördüncü tipi aşağıdakılardan hansıdır

- Kibernetik ofis (Cyber Official)
- Tələb üzrə agentlik (Agency on Demand)
- ✓ Tam “e-hökumət”
- Tranzaksiya
- Bürokratik quruluş

**306.** Elektron idarəçiliyin üçüncü tipi aşağıdakılardan hansıdır,

- Kibernetik ofis (Cyber Official)
- ✓ Tələb üzrə agentlik (Agency on Demand)
- Tam “e-hökumət”
- Tranzaksiya
- Bürokratik quruluş

**307.** Elektron idarəçiliyin ikinci tipi aşağıdakılardan hansıdır

- Kibernetik ofis (Cyber Official)
- Tələb üzrə agentlik (Agency on Demand)
- Tam “e-hökumət”
- Tranzaksiya
- ✓ Bürokratik quruluş

**308.** Elektron idarəçiliyin birinci tipi aşağıdakılardan hansıdır

- √ Kibernetik ofis (Cyber Official)
- Tələb üzrə agentlik (Agency on Demand)
- Tam “e-hökumət”
- Tranzaksiya
- Bürokratik quruluş

**309.** E-hökumət təkamül prosesində Dövlət strukturunun transformasiyası mərhələsinə aiddir:

- dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- √ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Variantlar arasında doğru cavab mövcud deyil
- dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.

**310.** E-hökumət təkamül prosesində Tranzaksiya mərhələsinə aiddir:

- dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- √ dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Variantlar arasında doğru cavab mövcud deyil
- dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.

**311.** E-hökumət təkamül prosesində əks əlaqə - interaktiv qarşılıqlı əlaqə mərhələsinə aiddir:

- dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Variantlar arasında doğru cavab mövcud deyil
- √ dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.

**312.** E-hökumət təkamül prosesində İnformasiyanın yerləşdirilməsi mərhələsinə aiddir:

- √ dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- Variantlar arasında doğru cavab mövcud deyil
- dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.

**313.** 5.e-hökumət dedikdə dövlət aparatı işinin aşkarlığını və səmərəliliyini artırmaq məqsədi ilə onun informasiyalaşdırılmasına yönəlmiş kompleks tədbirlər başa düşülməlidir. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- S.A.Dyatlov (2002)
- √ V.V. Turovets (2005)
- Muir və Oppenheim (2002)
- cavablar arasında doğru cavab mövcud deyil
- Abramson və Mins (2001)

**314.** İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin daxili üstünlüklərinə aid deyil,

- Təkrarlanan funksiyaların ləğvi

- Transaksiyaların dəyərinin azalması
- Bürokratik prosedurların sadələşdirilməsi
- Daha yaxşı koordinasiya və kommunikasiya
- ✓ Xidmətlərin göstərilməsində innovasiyalar

**315.** İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin xarici üstünlüklərinə aid deyil,

- ✓ Transaksiyaların dəyərinin azalması
- Yüksək səmərəlilik
- Xidmətlərdən istifadə imkanlarının artması
- Xidmətlərin göstərilməsində innovasiyalar
- Xidmətlərin göstərilməsinin tezləşməsi

**316.** Rəqəmsal demokratiya nədir?

- informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
- elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
- hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
- ✓ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının tətbiq olunma atributudur
- dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır

**317.** Dövlət idarəetməsində hansı dəyərlərin nəzərə alınması məsləhət görülür?

- siyasi
- hüquqi
- sosial-siyasi
- universal təşkilati
- ✓ şəxsi

**318.** Hakimiyyətin müasir tələblərə uyğun fəaliyyətinin təmini prinsipidir:

- “yeni dövlət menecmenti”
- “yeni qurulan dövlət”
- “yeni quruma”
- “yeni həyat tərz”
- ✓ “bir pəncərə”

**319.** Hipermətnlərə baxmaq üçün nəzərdə tutulmuş proqram deyil:

- Firefox Mozilla
- ✓ MS Frontpage
- İnternet Naviqator
- Google Xrome
- Opera

**320.** Hipermətnlərin təşkili üçün nəzərdə tutulmuş proqramdır:

- ✓ MS Frontpage
- İnternet Naviqator
- Opera
- Firefox Mozilla
- Google Xrome

**321.** İnternet xidmətlərinə aiddir:

- OLE
- SMTP
- ✓ Usenet
- Plug and Play
- Token Ring

322. Internet xidmətlərinə aid deyil:

- √ Internet Explorer
- FTP
- Usenet
- Telnet
- E-mail

323. LAN hansı şəbəkəni göstərir?

- korporativ
- qlobal
- beynəlxalq
- √ lokal
- regional

324. WAN hansı şəbəkəni göstərir?

- yerli
- √ qlobal
- lokal
- regional
- korporativ

325. Məlumat nədir?

- istənilən formatlı verilənlər toplusu
- verilənlərin ötürülməsini təmin edən xüsusi aparaturla və fiziki ötürücü mühit
- istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
- verilənlərin mənbəyi
- √ ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlər

326. Stansiya nədir?

- istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüter
- istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
- √ informasiyanın qəbulu və ötürülməsi funksiyalarını yerinə yetirən aparaturla
- informasiyanın qəbulu funksiyasını yerinə yetirən aparaturla
- istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüter

327. Qlobal şəbəkənin baza protokolu hansıdır?

- SMTP
- √ TCP/IP
- HTTP
- FTP
- HTML

328. Mətni, qrafik, video və ya səsli informasiyanı özündə saxlayan mətn necə adlanır?

- √ Hipermətn
- Qarışıq format
- Qarışıq mətn
- Çox böyük həcmli sənəd
- Çox böyük həcmli mətn

329. Açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi hansıdır?

- WWW

- FTP
- Usenet
- Telnet
- ✓ Gopher

330. MAN hansı şəbəkəni göstərir?

- ✓ regional
- lokal
- global
- korporativ
- yerli

Abonent sistemlərinin teritorial yerləşməsindən asılı olaraq hesablama şəbəkələri hansı siniflərə bölünür?

331. 1. global; 2. regional; 3. milli; 4. lokal;  
5. yerli; 6. beynəlxalq

- 1,2,3
- 2, 5, 6
- 1, 2, 6
- 3,4,5
- ✓ 1, 2, 4

332. Server nədir?

- istifadəçinin resurslarından istifadə etdiyi fərdi kompyuter
- istifadəçini müəyyən xidmətlərlə təmin edən kompyuter
- istənilən informasiyanın ötürülmə sisteminin xüsusi hissəsi
- ✓ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulmuş kompyuter
- istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi

333. İstehsal-istehlak nəzəriyyəsində resursdur: (Sürət 15.09.2015 14:47:05)

- ✓ gəlir
- nemət
- vaxt
- məhsul
- əmək

334. Klub nemətlərinə misal göstərin: (Sürət 15.09.2015 14:47:23)

- supermarket
- ✓ üzgüçülük hovuzu
- şəbəkə marketinqi
- firma
- ordu

335. Elektron ticarətin inkişafına səbəb hansı amil olmuşdur?

- Biznes informasiyanın çoxalması
- ✓ İnformasiya texnologiyalarının inkişafı
- İri korporasiyaların inkişafı
- Məhsul mübadiləsinin təkmilləşdirilməsi
- Biznes modellərinin qurulması

336. Elektron demokratiyada prosedur aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:54:40)

- yekcins olmayan
- dinamik



- ✓ dəyişkən
- konsensus
- əks-mərkəzləşdirilmiş

337. Elektron demokratiyada nümayəndələrin tərkibi aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:54:23)

- yekcins olmayan
- ✓ dinamik
- dəyişkən
- konsensus
- əks-mərkəzləşdirilmiş

338. Elektron demokratiyanın konsensus prinsipi nəyi nəzərdə tutur? (Sürət 15.09.2015 14:53:27)

- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
- İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
- İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
- ✓ İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
- İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır

339. Elektron demokratiyada seçim prinsipi aspekti aşağıdakılardan hansıdır, (Sürət 15.09.2015 14:53:13)

- yekcins olmayan
- müstəqim
- virtual
- ✓ konsensus
- aşağı

340. Elektron demokratiyada səsvermədə iştirak aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:52:47)

- yekcins olmayan
- müstəqim
- ✓ virtual
- konsensus
- aşağı

341. Elektron demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:52:07)

- yekcins olmayan
- müstəqim
- virtual
- konsensus
- ✓ aşağı

342. İnformasiya cəmiyyəti nədir? (Sürət 15.09.2015 14:41:25)

- Bilik cəmiyyətin elmi konsepsiyası
- İnformasiya texnologiyasına əsaslanan cəmiyyət
- Elektron demokratiyasının konsepsiyası
- ✓ Postsənaye cəmiyyətinin nəzəri konsepsiyası
- İnformasiya resurslarına əsaslanan cəmiyyət

343. Təkbəşinə qərar nə zaman mümkündür? (Sürət 15.09.2015 15:00:23)

- dəstək qrupunun çəkisi minimal olduğu halda
- daxili məsrəflər minimal olduğu halda
- narazı fərdlərin sayı maksimal olduğu halda
- ✓ bütün cavablar doğrudur
- kənar məsrəflər maksimal olduğu halda

344. Elektron demokratiyanın konsensus prinsipi nəyi nəzərdə tutur? (Sürət 15.09.2015 14:55:06)
- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
  - İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
  - İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
  - ✓ İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
  - İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır
345. Mainstream nədir (Sürət 15.09.2015 14:34:52)
- ✓ başlıca istiqamət
  - xüsusi istiqamət
  - birinci istiqamət
  - ikinci istiqamət
  - ümumi istiqamət
346. İqtisadiyyat terminindən hansı anlayışları ifadə etmək üçün istifadə edilir? (Sürət 15.09.2015 14:33:54)
- ✓ İqtisadiyyat insanın həyatı üçün zəruri olan nemətlərin yaradıldığı, bölüşdürüldüyü və bu proseslərin öyrənilməsi ictimai həyat sferasıdır
  - İqtisadiyyat hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdır
  - İqtisadiyyat nemətlərin yaradılması, bölgüsü və istifadəsi proseslərini öyrənən elmdir
  - İqtisadiyyat insanın unikal şəxsi keyfiyyətləri ilə əlaqədar olan və subyektiv xarakter daşıyan şüur məhsuludur
  - Maddi nemətlərin istehsal və istehlakı proseslərinin həyata keçirildiyi ictimai həyat sferasıdır
347. İnformasiya iqtisadiyyatının əsas baza prinsipləri aşağıdakı deyil? (Sürət 15.09.2015 14:43:10)
- İqtisadi azadlığın yüksək indeksi
  - Təhsil səviyyəsi
  - İnformasiyalara tələbat
  - İctimai rifahın geniş tətbiqi
  - ✓ Elektron hökumət
348. İnformasiya cəmiyyətinin əsas məhsulları nədir? (Sürət 15.09.2015 14:41:50)
- Demokratiya və informasiya
  - İnformasiya və texnologiya
  - Cəmiyyət və texnologiya
  - İnformasiya və cəmiyyət
  - ✓ Bilik və informasiya
349. Elektron demokratiyada cəmiyyət aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:51:34)
- ✓ yekcins olmayan
  - müstəqim
  - virtual
  - konsensus
  - aşağı
350. CWA 14167-2 (mart 2002) stantartına aiddir
- elektron imzanın yaradılması üçün təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla)
  - elektron imza sertifikatlarının idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər
  - ✓ elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;
  - Elektron imzanın dövlət sektorunda istifadə olunmasına dair əlavə tələblər
  - elektron imza açarları üzrə sertifikatlaşdırma xidmətlərinin yerinə yetirilməsi üçün tələblər
351. Elektron kommersiya nədir?

- Kompüter sistemlərindən istifadə etməklə malların və xidmətlərin alınması və satılması prosesidir
- Malların, xidmətlərin, informasiyanın və ödəmələrin şəbəkə üzrə, həmçinin internet üzrə çatdırılması imkanı
- Müxtəlif növ informasiya və əməliyyat mübadiləsi: kommertiya müəssisələri, istehlakçılar arasında, həmçinin kommertiya müəssisələri və istehlakçılar arasında
- ✓ Bütün cavablar doğrudur
- İnternet vasitəsilə həyata keçirilən malların və xidmətlərin alınması və satılması prosesidir

**352.** Elektron pullar sisteminin inkişafına təsir göstərən vacib amili göstərin:

- ənənəvi ödəniş alətləri ilə müqayisədə elektron pullar vasitəsilə ödənişin üstünlüyü
- elektron qurğulardan istifadənin sadəliyi
- elektron pul ödənişlərini qəbul edən infrastrukturun inkişaf səviyyəsi
- ✓ Yuxarıda sadalananların hamısı
- elektron pul sahibindən alınan komissiyanın miqdarı

**353.** İnternet-mağaza nədir?

- ✓ “Vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə malın sifarişinə imkan verən mağazadır
- elektron pulların satışı üçün mağazadır
- Vitriini İnternet vasitəsilə malları tanıtmağa xidmət edən mağazadır
- İnformasiya texnologiyalarının satışı üçün mağazadır
- malları reklam etmək üçün İnternetdə yerləşdirilən mağazadır

**354.** Aqreqator nədir?

- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ✓ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

**355.** Elektron iqtisadiyyat hansı proses əsasında inkişaf edib?

- ✓ Elektron ticarət biznesi və servizinin inkişafı
- Sosial rifahın yüksəlməsi
- Həyat tərzinin yüksəlməsi
- Maddi nemətlər istehsalı
- İnsanın rifahına xidmət edən obyektlərin inkişafı

**356.** Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ERP
- Bİ
- ECM
- HRM
- ✓ BİM

**357.** Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ERP
- Bİ
- ECM
- HRM
- ✓ HRP

**358.** Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ERP
- Bİ
- ECM

- HRM
- ✓ ECP

359. Elektron biznesdə biznes prosesləri nəyin hesabına avtomatlaşdırılır?

- ✓ İnformasiya sistemlərinin
- Lokal şəbəkələrin
- Web-servizlərin
- Serverlərin
- Qlobal şəbəkələrin

360. Rəqəmsal məhsulun çatdırılması nə deməkdir?

- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ✓ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

361. Virtual birlik nədir?

- ✓ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

362. Sindikator nədir?

- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ✓ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

363. CWA 14167-1 (mart 2003) stantartına aiddir

- elektron imzanın yaradılması üçün təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla)
- ✓ elektron imza sertifikatlarının idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər
- elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;
- Elektron imzanın dövlət sektorunda istifadə olunmasına dair əlavə tələblər
- elektron imza açarları üzrə sertifikatlaşdırma xidmətlərinin yerinə yetirilməsi üçün tələblər

364. Elektron bazar nədir?

- Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- ✓ Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya sistemidir
- Müştərək biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir
- Bütün cavablar doğrudur
- Məlumat bazalarını idarəetmə sistemləridir

365. Avtomatlaşdırılmış vergi idarəetmə sistemi prinsiplərinə aid deyil

- Metodik vahidlik, yəni sistem vahid metodik təlimaylar əsasında yaradılmalıdır
- Eyni səviyyəli müxtəlif obyektlərdə informasiyanın emalı üçün oxşar proqram və texniki vasitələrdən istifadə edən əməliyyatların qruplaşdırılması
- Avtomatlaşdırılmış informasiya sisteminin modulluğu.

- Sistem elə yaradılmalıdır ki, ora sonrada yeniliklər daxil etmək mümkün olsun.
- ✓ Informasiyanın bir dəfə daxil edilməsi və sonra həmin informasiyadan dəfələrlə istifadə olunması imkanları

**366.** Aşağıda sadalananlardan elektron kommersiyanın kateqoriyasına aid olmayanı göstərin:

- C2C
- B2A
- B2G
- B2B
- ✓ C2Q

**367.** Elektron biznes terminindən nə məqsədlə istifadə edilir?

- ✓ biznes-proseslərin idarə olunması üçün kompüter texnologiyalarından istifadə ilə elektron kommersiya arasında hədd qoymaq üçün
- Malların şəbəkə üzrə və şəbəkədən kənar alqı və satqısının fərqi göstərmək üçün
- İnternetdə əqdlərin səviyyəsini müəyyən etmək üçün
- Bütün cavablar doğrudur
- Malların və xidmətlərin İnternet vasitəsilə həyata keçirilən alqı və satqı prinsiplərini aşkar etmək üçün

**368.** Biometrik göstəricilərin neçə növü vardır?

- 3
- 4
- ✓ 5
- 2
- 6

**369.** Kriptoqrafiya zamanı neçə aşardan istifadə edilir?

- 3
- 4
- 5
- ✓ 2
- 6

**370.** Elektron mağazanın quruluşu neçə mexanizmdən ibarət olur?

- 3
- 4
- 5
- 6
- ✓ 2

**371.** Elektron kommersiya bazarında neçə növ xidmət mövcuddur?

- 3
- ✓ 4
- 5
- 6
- 2

**372.** Vergi sistemində avtomatlaşdırma obyektləri neçə səviyyə üzrə qruplaşdırılır :

- 5
- ✓ 2
- 4
- 3
- 6

**373.** Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ERP
- Bİ
- ECM
- HRM
- √ ARP

**374.** Elektron iqtisadiyyatın inkişafına təkan verən qüvvə nə olmuşdur?

- Biznes informasiyanın çoxalması
- Məhsul mübadiləsinin təkmilləşdirilməsi
- İri korporasiyaların inkişafı
- √ Informasiya texnologiyalarının inkişafı
- Biznes modellərin qurulması

**375.** Front-Office nədir?

- məsafədən mağazanı idarə etmək üçündür
- elektron ödəmə sisteminə nəzarət edir.
- istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- istifadəçiyə tarif qismində cavab verən
- √ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir

**376.** Elektron cib kisəsi hansı informasiyanı özündə saxlayır?

- Kredit kartı haqqında informasiyanı
- İstifadəçinin kimliyini təyin edən məlumatları
- √ Yuxarıda sadalananların hamısını
- Elektron pullar haqqında informasiyanı
- İstifadəçinin kimliyini təyin edən məlumatları

**377.** Aşağıda sadalananlardan elektron kommersionun biznes-modelini göstərin:

- Bazar cəmləşdiricisi
- Auksion
- Kontent tədarükçüsü
- √ Yuxarıda sadalananların hamısı
- İnformasiya brokeri

**378.** İlk dəfə elektron biznes termini kim tərəfindən işlənilmişdir?

- Nikolaz Neqroponte
- Teodor Şults
- √ Lui Göretner
- Saymon Kuznets
- Qari Beker

**379.** Elektron ödəniş sistemlərinə aiddir:

- Kredit kartları
- Mikroprosessorlu kredit kartları
- Elektron çeklər və veksellər
- √ Bütün cavablar doğrudur
- Elektron pullar və cib kisələri

**380.** Öz sahibinə bütün dünyada eksklüziv üstünlüklər təmin edən ən prestij kart hansıdır?

- Platinum
- √ Titanium
- Mastercard

- Gold kapra
- Visa Classic

**381.** .Distent bank xidməti texnologiyalarına aid deyil:

- İnternet bankinq
- PC-banking
- √ Nağd pulla bankinq
- Bankomatlardan istifadə etməklə xidmət
- Mobil bankinq

**382.** Elektron kommersiyanın biznes modelini göstərin:

- Virtual mağaza
- Əməliyyat brokeri
- Əks auksion
- √ Bütün cavablar doğrudur
- İnteraktiv birja

**383.** Elektron kommersiyanın texnoloji əsasını nə təşkil edir?

- Lokal şəbəkə
- Ekstranet
- √ Qlobal şəbəkə
- Regional şəbəkə
- İtranet

**384.** Portallar neçə yerə bölünür?

- 3
- 4
- 5
- 6
- √ 2

**385.** Back-Office nədir?

- √ məsafədən mağazanı idarə etmək üçündür
- elektron ödəmə sisteminə nəzarət edir.
- istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- istifadəçiyə tarif qismində cavab verən
- malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir

**386.** 3. Azərbaycanca elektron rabitə sektorunda şəxsi məlumatların işlənməsi və məxfiliyin qorunması ilə bağlı Direktiv müvafiq milli qanunvericilik neçənci ildə qəbul edilmişdir,

- 23 İyul 2004- cü il
- 14 iyun 2005-ci il
- √ 12 iyul 2002-ci il
- 14 iyul 2002-ci il
- 3 iyun 2005-ci il

**387.** Elektron ticarət və elektron sənəd haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə neçənci ildə AR Prezidentinin müvafiq fərmanı verilmişdi,

- 23 İyul 2004-cü il
- 14 iyun 2005-ci il
- 12 iyul 2002-ci il
- 14 iyul 2002-ci il
- √ 3 iyun 2005-ci il

388. İnteraktiv bazarları başqa cur necə adlandırırlar?

- Auksion
- Bazar cəmləşdiricisi
- Virtual mağaza
- ✓ Elektron hab
- İnformasiya brokeri

389. İşgüzar bilik, biznes-informasiya və informasiya verilənləri birlikdə nəyi təşkil edir? (Sürət 21.09.2015 17:10:47)

- İnternet resurslarını
- bütün cavablar doğrudur
- ✓ informasiya resurslarını
- biznes resurslarını
- bank resurslarını

390. Qlobal menecment paradigmasınınin formalaşması dövrü (Sürət 21.09.2015 17:10:33)

- ✓ 1990-cı ilin ortalarında
- 1998-ci ildə
- 1992-ci ildə
- 1991-ci ilin axırlarında
- 1990-cı ilin əvvəllərində

391. Qlobal menecment paradigmasınınin inkişafı neçə mərhələyə bölünür (Sürət 21.09.2015 17:10:19)

- dörd mərhələyə
- altı mərhələyə
- ✓ düzgün cavab yoxdur
- beş mərhələyə
- iki mərhələyə

392. Konsensus prinsipi nədir? (Sürət 21.09.2015 17:09:33)

- ✓ ictimai qərarların qəbulunda azlığın rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda rəhbərliyin rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda sahibkarların rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda mütəxəssislərin rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda çoxluğun rəyinin nəzərə alınması

393. Sosial-mədəni sahədə əmək haqqı amillərinə nə daxildir: (Sürət 21.09.2015 17:08:45)

- ümumi insan kapitalı, əməyin alternativ dəyəri, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi
- ümumi insan kapitalı, xüsusi insan kapitalı, sosial-mədəni sahə, təşkilatının statusu, əməyin cari məhsuldarlığı, yaşayış minimumunun kəmiyyəti
- ✓ ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, təşkilatının statusu, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi, əməyin cari məhsuldarlığı
- ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, əməyin cari məhsuldarlığı
- yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, əməyin cari məhsuldarlığı

394. İnformasiya iqtisadiyyatının əsas baza prinsipləri aşağıdakı deyil? (Sürət 21.09.2015 17:06:15)

- ✓ Elektron hökumət
- İqtisadi azadlığın yüksək indeksi
- İctimai rifahın geniş tətbiqi
- İnformasiyalara tələbat
- Təhsil səviyyəsi

395. Amazon.com internet mağazası neçənci ildə yaradılmışdır?



- √ 1995
- 1992
- 2000
- 1993
- 1994

**396.** Satılması qadagan olan məhsullar sırasına hansı aid deyil?

- Lisenziyasız Proqramlar və oyunların satılması
- √ Brend geyimlər
- Odlu silah
- Brendlərin,son dizayner işlərinin surətini çıxardaraq satışa qoyulan məhsul
- Alkoqollu içkilərin satışı

**397.** eBay-da qeydiyyat ödənişi nə qədərdir?

- 50 AZN
- 100 AZN
- 10 AZN
- √ Pulsuz
- 20 AZN

**398.** eBayda qeydiyyat mərhələsinə aid olmayanı seçin:  
1. Ad 2. Doğum tarixi 3. Nick və parolun yaradılması 4. Auksionda iştirak etmək 5. Ödənişin edilməsi

- √ 4,5
- 1,5
- 3,5
- 2,3
- 1,2

**399.** eBay-da məhsul alışıni həyata keçirmək üçün düzgün ardıcılığı qeyd edin:  
1. Axtardığınız məhsulun seçimi 2. Qeydiyyat 3. Feedback edilməsi 4. Ödənişin edilməsi 5. Bid və ya Buy it now edilməsi

- 4,5,3,2,1
- 3,4,5,2,1
- √ 2,1,5,4,3
- 2,3,4,5,1
- 4,5,2,3,1

**400.** Auksiondan satış növünə aid düzgün mülahizəni seçin:

- Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
- Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi.
- Ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
- Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
- √ c, d variantları düzgündür

**401.** Hansı ölkədə e-Bay güclü nailiyyət əldə edə bilməmişdir?

- Kary
- Hindistan
- Çin
- √ Yaponiya
- İtaliya

**402.** Kampaniyanın indiki e-Bay adı neçənci ildə təsdiq olunub?

- 1994
- 1993
- 1995
- √ 1997
- 1996

403. İnformasiya cəmiyyətində iqtisadi hakimiyyətin üstünlük təşkil edən amili hansıdır? (Sürət 22.09.2015 12:09:13)

- İnformasiya məhsulu
- informasiya texnologiyası
- informasiya resursu
- yaradıcılıq resursu
- √ fərdin yaradıcılıq qabiliyyəti

404. Mənbə aspektində kreativ kapital hansı formada təzahür edir (Sürət 22.09.2015 12:08:53)

- Pul
- Məqsəd
- √ İnkişaf
- Investisiyalar
- Vaxt

405. Ölçü vahidi aspektində kreativ kapital hansı formada təzahür edir (Sürət 22.09.2015 12:08:40)

- √ Vaxt
- İnkişaf
- Məqsəd
- Investisiyalar
- Pul

406. eBay community Wiki və eBay Bloqs nədir?

- eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü
- eBayın partnyorlar şəbəkəsi
- Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
- √ Bu elə contact proyektlerdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
- Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü

407. Best of eBay nədir?

- √ Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
- düzgün cavab qeyd edilməyib
- Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
- Bu elə contact proyektlerdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
- eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü

408. Auksionda qeyri standart stiusiyalara aid deyil?

- Arzu olunmaz alıcının siyahıdan çıxarılması
- Ödəmədən sonra məhsulun çatdırılmaması;
- Alqı satqıda lot qiymətə müəyyən olunduqdan sonra onu dəyişdirmək cəhdi;
- Məhsul sifarişə uyğun olmadıqda onun qaytarılmasına etiraz;
- √ Auksionda çatdırılma və ödəmə formalarının dəyişdirilə bilinməməsi imkanı

eBayda Fixsə edilmiş qiymətlə satış növünə aid olmayan variantı seçin:

- 409.
1. Bu bölmədə eyni satıcının digər məhsulları haqda da məlumat yerləşdirilə bilər.
  2. ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
  3. Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
  4. Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi
  5. Kombinə etmək də mümkündür.

- 2,3,4
- 3,4
- √ 1,2,4
- 1,2,3
- 2,3

**410.** Auksionda qeyri standart stiusiyalara aid deyil?

- Fiksə olunmuş qiymətlə satış
- “İkinci əl” satışı
- Birbaşa məhsul satışı
- Reklam xarakterli elanlar
- √ Auksiondan satış

**411.** Snaypinq funksiyası nədir?

- √ Auksionda sərfəli münasibət qurmaq və auksionu bütün mümkün hallarda udmaq bacarığıdır.
- Qeyri adi və unikal axtarışını təşkil edən funksiya
- eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verən xidmət növü
- Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
- Alıcıların bilavasitə iştirakı olmadan distant aparılması

**412.** İlk Onlayn hərrac saytı neçənci ildə və kim tərəfindən yaradılmışdır?

- 1996, R.H.Donell
- 1991, Tim Berners-Li
- √ 1995, Pyer Omidyar
- 1994, Kris Aqarpao
- 1998, Meq Vitman

**413.** pozitiv , neqativ ,və ya neytral rəy bildirişinin yaradılmasında əsas zəruriyyət nə olmuşdur?

- Sadəcə məhsulun keyfiyyəti haqqında rəy formalaşdırmaq üçün
- Məhsul təklif edən şirkətin reklamı üçün
- qeyd edilən variantların hamısı
- Aktiv alıcı – satıcı münasibətinin yaradılması üçün
- √ Aldadılma və möhtəkirlilik hallarının aradan qaldırılması, şirkətin eBayda fəaliyyəti haqqında fikir formalaşdırılması üçün

**414.** Auksion xidmətində Ebay Pulse nədir?

- Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
- düzgün cavab qeyd edilməyib
- √ eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü
- Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
- Bu elə contact proyektlərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir

Auksiondan satış növünə aid olmayan mülahizəni seçin:

**415.** Bu bölmədə eyni satıcının digər məhsulları haqda da məlumat yerləşdirilə bilər.  
 2. ən yüksək qiymət qoyan alıcı mala sahib olur.  
 3. Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir  
 4. Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi

- 2,4
- hamısı aiddir
- √ 1,3
- 3,4
- 1,2

**416.** eBay-da Fiksə edilmiş qiymətlə satış növünə aid düzgün variantı seçin:

- ✓ Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
- Heç biri
- Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
- Ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
- Satıcı məhsulun ilk qiymətini qoyulan lot vasitəsi ilə başlayır

417. e-Bayda satılan ən dəyərli məhsul hansı olmuşdur?

- Black Betsy nun beysbolisti Jo Jeksonun bitası
- Ferrari Enzo
- Honus Vaqnerin beysbol kartı
- ✓ Şekspirin "Prince of Tyre" əlyazması
- Grumman Gulfstream təyyarəsi

418. İdeyaların yaradıcı istehsalının ikinci prinsipinə aiddir, (Sürət 22.09.2015 13:04:09)

- ✓ təcrübənin, informasiyanın və ya ekspert ixtisasının hədsiz çoxluğu yaradıcılığa mane olur, ideyaların yaradıldığı qruplarda müxtəlif xarakterlərin və müxtəlif fənlərin mövcudluğu təmin edilməlidir.
- qiymətləndirmə və tənqid yaradıcılığın qarşısını asanlıqla alır, ideyaların generasiyası prosesi onların qiymətləndirilməsi və ən yaxşı ideyanın seçilməsi prosesindən ayrılmalıdır.
- kiçik qruplar rəhbərdən çox asılı olurlar, böyük qruplarda isə əlaqələndirmə problemləri yaranır. İnnovasiya qrupunun optimal ölçüsü təqribən on iki nəfərdir.
- qrupun fəaliyyətinin nəticələri iş şəraitindən asılıdır, sakitlik və xeyirxahlıq şəraiti, rahatlıq, kənar müşahidəçilərin olmaması tələb edilir.
- bu qruplarda aqressiv, üstünlüyə, öz fikrini sırımağa meyilli adamlar iştirak etməməlidirlər.

419. İnnovasiyaların əsas xarakterik cəhəti nədir? (Sürət 22.09.2015 13:03:48)

- Keyfiyyətin idarə olunmasına imkan verir
- Yeni biliklərin alınmasına imkan verir
- Təşkilatların fəaliyyətində dərin yeniləşmə aparılır
- Qlobal informasiya məkanının yaranmasına imkan verir
- ✓ Innovatora əlavə dəyər almağa imkan verir

420. İnnovasiya nə deməkdir? (Sürət 22.09.2015 13:03:15)

- Postsənaye cəmiyyətinin inkişaf nəticəsi
- ✓ Yeni biliklərin alınması və işlənilməsinin intellektual həllinin investisiyalaşmasının nəticəsi
- İntellektual fəaliyyətin istehsalə tətbiqi
- İntellektual fəaliyyətin məntiqi nəticələri
- Keyfiyyətin idarə olunması

421. İnnovasiya fəaliyyəti aşağıdakı prosesi əhatə etmir? (Sürət 22.09.2015 13:02:25)

- Patentyönlü məhsulun çıxımı təmin edir
- ✓ Qlobal informasiya məkanının yaranması
- İntellektual fəaliyyətin nəticələri tədricən və yaxud tam olaraq istifadə olunur
- İstehsalatda yüksək iqtisadi səmərəlilik təmin olunur
- Dünya standartlarına uyğun xidmətlər təmin olunur

422. İnnovasiya fəaliyyəti nə deməkdir? (Sürət 22.09.2015 13:03:28)

- ✓ Təşkilatların strategiyasında, proseslərində radikal və tədrici dəyişikliklər
- Əməyin təşkili və idarə olunmasında intellektual fəaliyyət
- Yeni biliklərin alınması və işlənilməsi
- Keyfiyyətin idarə olunması
- Təşkilatların fəaliyyətlərinin yeniləşməsi

423. Aşağıdakı ifadələrdən hansı xidmət prosesinə aiddir, (Sürət 22.09.2015 13:05:26)

- √ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.

424. İdeyaların yaradıcı istehsalının birinci prinsipinə aiddir, (Sürət 22.09.2015 13:04:34)

- kiçik qruplar rəhbərdən çox asılı olurlar, böyük qruplarda isə əlaqələndirmə problemləri yaranır. İnnovasiya qrupunun optimal ölçüsü təqribən on iki nəfərdir.
- qrupun fəaliyyətinin nəticələri iş şəraitindən asılıdır, sakitlik və xeyirxahlıq şəraiti, rahatlıq, kənar müşahidəçilərin olmaması tələb edilir.
- √ qiymətləndirmə və tənqid yaradıcılığın qarşısını asanlıqla alır, ideyaların generasiyası prosesi onların qiymətləndirilməsi və ən yaxşı ideyanın seçilməsi prosesindən ayrılmalıdır.
- təcrübənin, informasiyanın və ya ekspert ixtisasının hədsiz çoxluğu yaradıcılığa mane olur, ideyaların yaradıldığı qruplarda müxtəlif xarakterlərin və müxtəlif fənlərin mövcudluğu təmin edilməlidir.
- bu qruplarda aqressiv, üstünlüyə, öz fikrini sırmağa meyli adamlar iştirak etməməlidirlər.

425. Rəqəmsal iqtisadiyyatın üstünlüklərinə aiddir:

- İnformasiyanın saxlanması və daşınmasında yüksək sürətin olması
- √ sadalananların hamısı
- yeni iqtisadi aktivin – informasiya kapitalının meydana gəlməsi
- İnformasiya ilə müxtəlif manipulyasiyaların həyata keçirilməsinə imkan yaradılması
- Operativlik

426. Qlobal Rəqəbat İndeksinə görə Azərbaycanın dünya ölkələri və MDB ölkələri sırasında uyğun olaraq müvqeyi?

- √ 55 -1
- 12-3
- 65-4
- 44-1
- 34- 4

427. Texnoloji rəqəbatın zəifləməsi inkişaf etmiş ölkələrdə hansı sektorun inkişafına birbaşa təsir göstərir?

- Elektron ticarət
- Elektron kommərsiya
- √ Texnoloji proqramlar
- Rəqəmsal iqtisadiyyat
- İnternet

428. 2011 ci ilin göstəricilərinə görə dünyanın ən müvəffəqiyyətli ölkələri sırasında 1ci yerdə hansı ölkə durur?

- Yeni Zelandiya
- √ Norveç
- İsveçrə
- Danimarka
- Avstraliya

429. İndiyədək nanotədqiqatlarla bağlı ən çox elmi nəticələr dərc etmiş ölkə :

- √ ABŞ
- Cənubi Koreya
- Yaponiya

- Çin
  - Rusiya
430. Bir tərəfdən iqtisadi inkişaf ənənəvi formalardan uzaqlaşmağa çalışır , digər tərəfdən isə ənənəvi iqtisadi qanunların təsiri altına düşür – bu fikir hansı alimə məxsusdur?
- √ Ceyms Boyl
  - Tomi Ahonen
  - Jeff Bezos
  - Tim Berners Lee
  - Maykl Aldriç
431. . İnformasiya kapitalına aiddir:  
1. Müəlliflik hüququ 2. Dövriyyə vəsaitləri 3. Patentlər 4. Nağd pul 5. Maddi mülk
- 3,4,5
  - 1,2,5
  - √ 1,2,3
  - 1,2,4
  - 2,3,5
432. İqtisadi inkişaf nəzəriyyəsi əsərində ilk dəfə hansı iqtisadi termin işlədilmişdir? (Sürət 22.09.2015 13:02:54)
- İqtisadi informasiya
  - İntellektual mülkiyyət
  - √ İqtisadi innovasiya
  - Investisiya
  - Kreativ rifah
433. Dövlət idarəetməsində hansı dəyərlərin nəzərə alınması məsləhət görülür? (Sürət 22.09.2015 13:26:23)
- universal təşkilati
  - sosial-siyasi
  - hüquqi
  - √ şəxsi
  - siyasi
434. Hakimiyyətin müasir tələblərə uyğun fəaliyyətinin təmini prinsipidir: (Sürət 22.09.2015 13:25:51)
- “yeni həyat tərzini”
  - “yeni dövlət menecmenti”
  - √ “bir pəncərə”
  - “yenidənqurma”
  - “yenidən qurulan dövlət”
435. Konstitusiyalı dövlətlərdə hökumətin tərkibinə daxil olmayanı seçin. (Sürət 22.09.2015 13:25:34)
- √ monarx
  - ali məhkəmə
  - nazirlər kabineti
  - respublika prezidenti
  - parlament
436. Elektron hökumət nədir? (Sürət 22.09.2015 13:25:06)
- elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
  - √ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
  - dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
  - hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
  - elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır

437. Amazon.com kim tərəfindən yaradılmışdır?

- R.H.Donell
- Tim Berners-Li
- Terra Ziporyn
- √ Jeff Bezos
- J.H. Snider

438. Amazon.com neçənci ildə yaradılmışdır?

- 1991
- √ 1995
- 1994
- 1992
- 1993

439. B2B sistemindən istifadə edən ilk ölkə hansıdır?

- Norveç
- √ Birləşmiş Krallıq
- ABŞ
- Yaponiya
- İsveçrə

440. Onlayn ticarət neçənci ildə ixtira edilmişdir?

- √ 1979
- 1975
- 1978
- 1976
- 1977

441. İlk onlayn ticarət sistemini yaratmışdır:

- Tomi Ahonen , 1992
- √ Maykl Aldriç
- Tim Berners Lee , 1990
- J.H. Snider və Terra Ziporyn, 1992
- Jeff Bezos 1995

442. Kredit kartları neçənci illərdə meydana gəlmişdir?

- 1950 –ci illər
- √ 1980-ci illərdə
- 1970- ci illər
- 1960-ci illər
- 1979-ci il

443. Azərbaycan ilk dəfə hansı ödəniş sistemi yaradılmışdır?

- Paymate
- √ Golden Pay
- Pay Pall
- Moneybookers
- Propay

444. İlk dəfə kim hansı ildə World Wide Web server və brauzerini yaratdı?

- Tomi Ahonen , 1992

- √ Tim Berners Lee , 1990
- Maykl Aldriç, 1979
- J.H. Snider və Terra Ziporyn, 1992
- Jeff Bezos 1995

445. İlk dəfə olaraq elektron banklar və elektron pizza mağazası Pizza Hut nə vaxt yaradılmışdır?

- 1990
- 1993
- √ 1994
- 1992
- 1991

446. Elektron kommerisyanın əsas neçə və hansı növlər var?

- 2 – B2B , B2C
- 3- B2B, B2C,C2C
- 2- B2C , C2C
- √ 4- B2B, B2C, C2C,C2B
- 1 –B2B

447. Elektron cib kisəsi hansı informasiyanı özündə saxlayır? (Sürət 22.09.2015 13:51:32)

- Elektron pullar haqqında informasiyanı
- Kredit kartı haqqında informasiyanı
- İstifadəçinin adını
- √ Yuxarıda sadalananların hamısını
- İstifadəçinin kimliyini təyin edən məlumatları

448. İnteraktiv birja nədir? (Sürət 22.09.2015 13:51:13)

- Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- √ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

449. Portallar neçə yerə bölünür? (Sürət 22.09.2015 13:52:17)

- 3
- √ 2
- 6
- 5
- 4

450. Front-Office nədir? (Sürət 22.09.2015 13:51:44)

- məsafədən mağazanı idarə etmək üçündür
- istifadəçiyə tarif qismində cavab verən
- istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- elektron ödəmə sisteminə nəzarət edir.
- √ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir

451. Elektron mağazanın quruluşu neçə mexanizmdən ibarət olur? (Sürət 22.09.2015 13:52:01)

- 5
- 6
- 3
- √ 2
- 4



452. Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil: (Sürət 22.09.2015 13:52:34)
- vətəndaşların bütün zəruri dövlət infor-masiyasına sərbəst daxil olmasının təmini
  - ✓ növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu
  - bütün kate-qoriyadan olan vətəndaşlara (təqaüdcülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron va-si-tələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
  - informasiyanın elektron emalı, ötürülməsi və yayılması va-sitələri əsasında dövlət idarəetməsinin təşkili
  - dövlət idarəçiliyində informasiya texnologiyaları
453. Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir? (Sürət 22.09.2015 13:52:47)
- SCM, OLAP, CRM
  - CALS, ERP, MRPII
  - ERPİİ, CRM, Workflow
  - ✓ G2G, G2B, G2C
  - SCM, OLAP, CRM
454. Kompometr kim tərəfindən yaradılmışdır?
- Şarl De Kolmar
  - Vilhem Şikard
  - Çarlz Bebbic
  - German Hollrit
  - ✓ Dorr Felt
455. Analitik maşın ideyası kim tərəfindən irəli sürülmüşdür?
- ✓ Çarlz Bebbic
  - Blez Paekal
  - Şarl De Kolmar
  - German Hollrit
  - Dorr Felt
456. BASİC alqoritmik dili nə vaxt yaradılmışdır?
- 1963
  - 1962
  - ✓ 1964
  - 1960
  - 1890
457. Proqramlaşdırma dili olan Short Code nə vaxt yaradılmışdır?
- 1939
  - ✓ 1949
  - 1948
  - 1890
  - 1929
458. Qeyd edilənlərdən hansı tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur?
- c)1973-1974-cü illərdə TCP/İP protokolunun yaradılması
  - c)1973-1974-cü illərdə TCP/İP protokolunun yaradılması
  - ✓ 1969-cu ildə Koliforniya Universitetlərinin birində iki kompüter arasında üç hərfdən ibarət elektron məktubun göndərilməsi
  - b)1971-ci ildə ARPANETİN yaradılması
  - c)1973-1974-cü illərdə TCP/İP protokolunun yaradılması
459. İlk dəfə olaraq 15 müxtəlif kompüterləri vahid şəbəkədə birləşdirməyə imkan verən ARPANET nə vaxt yaradılmışdır?

- 1970
- 1968
- 1890
- 1969
- √ 1971

URL- ünvana müraciət etdikdə sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür. Bu mərhələlər ardıcılığını qeyd edin:

- 460.
- 1)Connection
  - 2)Close
  - 3)Request
  - 4)Response

- 2,3,4,1,
- 2,1,4,3
- 1,2,3,4
- √ 1,3,4,2
- 4,3,2,1

461. İstehlakçı (customer) ilə istehlakçı arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- B2G
- B2C
- C2B
- G2B
- √ C2C

462. Müəssisə (business) ilə istehlakçı (customer) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- B2B
- √ B2C
- C2B
- G2B
- C2C

463. Azərbaycanda 2009-cu ildə B2B bazarının həcmi neçə milyon dollar həcmində dəyərləndirilir?

- √ 6 milyon
- 4milyon
- 3milyon
- 2 milyon
- 5milyon

464. Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
- Şirkətlərin tədricən kompüterləşməsi.
- Özəl şirkətlərdə menecmentin səviyyəsinin getdikcə artması.
- √ Sadalananların hamısı
- İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).

465. Azərbaycanda elektron kommersiya bazarının gəlişsiz hesab edilməsinin ən əsas səbəbi nədir?

- Orta statistik İnternet istifadəçisi maddi təminat, texniki hazırlıq və təhsil səviyyəsinə görə orta statistik Azərbaycan sakinindən kəskin fərqlənir
- Dövlət müəssisələrinin bu işdə əsaslı iştirak etməməsi
- Rəqəmsal uçurum
- Qeyd edilənlərin hamısı
- √ Ən əsas səbəblərdən biri İnternet istifadəçilərin sayının hələlik qeyri-kafi olmasıdır

466. Azərbaycanda İnternetin fəal inkişafı hansı illərə təsadüf edir?

- √ 1999-2000
- 1997-1998
- 1996-1997
- 1995-1996
- 1998-1999

**467.** Spamların yüksək səmərə verməsinə baxmayaraq əksər marketoloqlar bundan istifadənin məsləhət görməməsinin başlıca səbəbi nədir?

- √ Onlar hesab edirlər ki, spamlar brendin imicinə zərər vurdura bilər.
- Müştərilərin buna reaksiyası azdır
- Spamlar daha çox əlavə xərclər tələb edir
- Bütün cavablar düzgündür
- Spamlar qeyri qanuni olduğundan müəssisənin fəaliyyəti məhdudlaşdırıla bilər

**468.** Poçt serverlərində spamlar ümumi məktublarnın neçə faizini təşkil edir?

- 50%
- 40%
- √ 25%
- 60%
- 30%

**469.** Internetdə birbaşa marketinqin əsas aləti nədir?

- Web reklamsəhifələri
- Internetdəcəlbedicireklamlar
- b,c
- heçbiri
- √ Email göndərişləri

**470.** Banner reklamının daha effektiv alınması üçün aşağıda qeyd edilənlər şərtlərdən hansı ödənməlidir?

- Banner mübadiləsi şəbəkələrində qeydiyyatdan keçmə
- Pulsuz (free). Banner reklamında ən vacib sözlərdən biri “pulsuz”dur
- Click here). Bannerə baxan və onunla maraqlanan istifadəçinin sonradan nə etmək lazım olduğunu bildiyini düşünmək səhv olardı. Şəbəkədə daim təcrübəsiz istifadəçilər mövcuddur. Bannerdə Click here yazılışı bu zaman köməyə gəlir.
- √ Bütün qeyd edilən şərtlər
- Bannerin tekstində yumor, böyük vəd və maraq olmalıdır.

**471.** Banner reklamının daha effektiv alınması üçün aşağıda qeyd edilənlər şərtlərdən hansı ödənməlidir?

- Bannerin həm forması, həm də məzmunu “mənə bax!” – deyə “qışqırmalıdır”.
- Əgər banner 3 ardıcıl dəyişən kadrda ibarətdirsə o zaman I kadr diqqəti cəlb etmək rolu oynamalı, qalan ikisi isə web-sayt haqqında təsəvvür yaratmalı və istifadəçilərdə maraq yaratmalıdır
- Ən optimal banner ölçüsü 3-4 Kb hesab olunur. Böyük bannerlər gec yüklənir.
- √ Bütün qeyd edilən şərtlər
- Sarı, narı, mavi və yaşıl rənglərdən istifadə olunması daha faydalıdır

**472.** Müasir dövrdə internet reklamlarının neçə faizi banner reklamlarının payına düşür?

- √ 70%
- 35%
- 65%
- 25%
- 55%

**473.** İstifadəçilər bütün reklam bannerlərinin cəmi neçə faizindən yararlanırlar?

- 1,9 %

- 2,9%
- 2,5%
- √ 0,5%
- 0,9%

474. İnternet-marketingdə əsas hərəkət verici qüvvə hesab olunur?

- Sürətli internet
- √ Reklam
- Müştəri
- Heç biri
- Rəqəmsal iqtisadiyyat

475. Web-saytın effektivliyi nəzarət həyata keçirilməlidir. İstifadəçilərin sayı tapmasının yolu kimi hansını qeyd etmək mümkündür:

- Server axtarış sistemi vasitəsilə aşkarlanma bilər
- Server haqqında məlumatı digər, o cümlədən, ənənəvi informasiya mənbələrindən (qəzet, jurnal, radio və s) əldə etmək olar.
- a,b düzgündür
- √ a,b,c düzgündür
- Serveri hipermetn göstərişləri vasitəsilə tapmaq olar

476. Yeni iqtisadiyyatda əsas diqqət yönəlmişdir:

- İstehsalçılara
- Yeni məhsulların yaradılmasına
- Keyfiyyətli məhsul istehsalına
- Heç biri
- √ istehlakçılara, onların dəyişən individual tələbatlarının ödənilməsinə

477. İnternetin müəssisələrə verdiyi üstünlüklər kimi qeyd edilənlərdən doğru olanı seçin:

- Ucuz kommunikasiya vasitəsidir.
- Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı.
- İnternetdə firmanın cəlbəedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi.
- √ bütün cavablar doğrudur
- İnternetə axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.

478. E-marketing nədir?

- √ kompaniyanın İnternet vasitəsilə öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi fəaliyyətlər toplusudur
- kompaniyanın İnternet vasitəsilə xidmətləri haqqında informasiya verməsi
- İnternet vasitəsilə məhsul və xidmətlər haqqında informasiya verilməsi və onların kommunikasiyası
- c,d variantları düzgündür
- kompaniyanın öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi söylərindən ibarətdir.

479. İnternet marketingin əsası olan İnternet neçənci ildə yaradılmışdır?

- √ 1995
- 1991
- 1992
- 1993
- 1994

480. Müəssisə ilə müəssisə arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- √ B2B
- B2C
- C2B

- G2B
- C2C

Web-vitrinlərə aid olan düzgün mülahizələri seçin:

- 481.
- 1.+onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır.
  - 2.+Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır
  - 3.pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır
  - 4.Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır.

- 1,4
- 2,4
- ✓ 1,2
- 3,2
- 3,1

482. Şəbəkədə fəaliyyət göstərən firmalar bir neçə səbəbdən uğursuzluqla üzləşirlər (müflisləşirlər). Aşağıda göstərilənlərdən hansı bu qeyd edilən səbəblərə aiddir?

- onlardan çoxları qabaqcadan heç bir tədqiqat və ya planlaşdırma aparmadan bazara girirlər
- web-saytların uğursuz dizaynına görə
- ✓ hamısı aiddir
- servis xidmətinin aşağı səviyyədə olmasına görə
- əmtəələrin vaxtılı-vaxtında çatdırılmaması

483. Sahə konvergeniyası anlayışı hansı variantda daha düzgün verilmişdir?

- ✓ Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
- Heç biri
- Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslıvasitəçilərin yaranmasına işarədir.
- İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyayı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.

484. Rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı anlayışı hansı variantda daha düzgün verilmişdir?

- Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslıvasitəçilərin yaranmasına işarədir.
- Heç biri
- Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
- Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.
- ✓ İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyayı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir

485. Yeni iqtisadiyyatı hərəkətə gətirən dörd spesifik amilə aiddir:

- ✓ Rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergeniyası
- vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergeniyası
- rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya
- rəqəmli texnologiyaların birləşmə imkanı, yeni tipli vasitəçilik, kastomizasiya, sahə konvergeniyası
- rəqəmli texnologiyaların yayılması, vasitəçilərin ləğv edilməsi, kastomerizasiya, sahə konvergeniyası

486. Rəqəmsal İqtisadiyyatda başlıca rəqabət amillərinin biri:

- Internet-texnologiyaların iqtisadiyyata tətbiqi makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı.
- Heç biri

- √ “İstehlakçı era”sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir
- Daha çox İKT tətbiqi başlıca amildir
  - Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir
- 487.** Ənənəvi vasitələrlə həyata keçirilən bank əməliyyatlarının maya dəyərinin internet - texnologiyaların tətbiqi ilə fəaliyyət göstərən bank əməliyyatlarının maya dəyərindən fərqlənməsinin əsas səbəbləri göstərin:
- √ a,b düzgündür
- a,b,c düzgündür
  - Şəbəkələr əməliyyatlarda və inzibati xərclərin azaldılmasında mühüm rol oynayır
  - PC banking (internet vasitəsilə bank xidmətlərinin təklif olunması) xərclərin azaldılmasına gətirir
  - Internet vasitəsilə öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası və satışı ənənəvi üsula nisbətən daha ucuz başa gəlir
- 488.** Internet-portallar (consumer portal)- aid olan düzgün mülahizələri seçin:
- 1.Onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır.
  - 2.Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır
  - 3.pərəkəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır
  - 4.Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır.
- √ 3,4
- 2,4
  - 1,4
  - 3,1
  - 3,2
- 489.** Banner nədir?
- Televiziya reklamı
  - Yalnız reklam üçün yaradılmış web səhifə
  - √ Kompaniyanın müqavilə əsasında digər web səhifələrdə öz məhsul və xidmət reklamını kiçik “pəncərə” daxilində yerləşdirməsi
  - Kompaniyanın öz səhifəsində olan məhsul reklamı
  - Radioda reklam
- 490.** Birbaşa marketing nədir?
- √ konkret istehlakçıya yönəlmiş marketingdir
- konkret istehsalçıya yönəlmiş marketing
  - heç biri
  - a,b doğrudur
  - İnternet üzərindən olmayan marketing
- 491.** Spəmlərin göndərilməsi bir neçə mərhələdə yerinə yetirilir. Bu mərhələləri düzgün ardıcılıqla düzün:
- 1.Elektron ünvan üzrə məktublərin göndərilməsi
  - 2.Müəyyən olunmuş qaydalara əsasən mətnlərin tərtib olunması
  - 3.E-mail adreslərin siyahısının tərtib olunması
- 1,2,3
  - 2,1,3
  - 2,3,1
  - 1,3,2
  - √ 3,2,1
- 492.** Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- Uzun illər iqtisadi vəziyyətin qeyri-sabit olması.
  - √ Hamısı
  - Respublika vergi sisteminin qeyri-təkmil olması.
  - Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
  - Respublikada “kəlgə iqtisadiyyatı”nın həcmnin böyük olması.

493. Azərbaycanca elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- İnternet-auditoriyasının məhdud olması (bura korporativ istifadəçilər də aid edilir).
  - İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).
  - İnvestisiya mühitinin əlverişsiz olması.
  - Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
- ✓ Qeyd edilən bütün amillər
494. Azərbaycanca elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- İnternet-auditoriyasının məhdud olması (bura korporativ istifadəçilər də aid edilir).
  - Korporativ idarə etmə səviyyəsinin aşağı olması.
  - Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması.
  - Telekommunikasiya vasitələrinin zəif inkişafı.
- ✓ Qeyd edilən bütün amillər
495. Azərbaycanca elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?
- Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
  - Respublika vergi sisteminin qeyri-təkmil olması.
- ✓ Bütün cavablar doğrudur
- İnvestisiya mühitinin əlverişsiz olması.
  - Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
496. Azərbaycanca elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?
- Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi
- ✓ Bütün variantlar düzgündür
- 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.
  - İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması
  - Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri.
497. İstehlakçı (customer) ilə müəssisə (business) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?
- C2C
- ✓ C2B
- G2B
  - B2C
  - B2G
498. Dövlət ilə müəssisə (business) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?
- B2G
  - C2B
  - B2C
  - C2C
- ✓ G2B
499. Müəssisə (Business) ilə dövlət arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?
- ✓ B2G
- C2C
  - G2B
  - C2B
  - B2C
500. Kastomizasiya və kastomerizasiya anlayışı hansı variantda daha düzgün verilmişdir?
- Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.

- √ Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.
  - Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
- İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- Heç biri